



Dəm qazı can almağa başladı: iki qadın öldü

yazısı səh.12-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 31 oktyabr 2014-cü il Cümə № 268 (5973) Qiyməti 40 qəpik

Gündəm

Hakimiyyət qəzeti "aprel təyinatlarını" hədəfə aldı



"Azerbaycan" ötən ilin aprelinde vəzifəyə təyin edilən təhsil naziri və MEA rəhbərini tənqid edən yazı dərc edib; televiziyalar isə "millətə düşmən" elan olunub

yazısı səh.10-da

Musavatdan fraksiya yaratmaq istəyənlərə sərt reaksiya

yazısı səh.7-də

Eldəniz Quliyevə hökm oxundu

yazısı səh.3-də

Siyasi qoturları qaşımaq mövsümü başladı - Əli Kərimlinin sər dəstəsi yenə...

yazısı səh.7-də

Ekspert:

"Siyasi məhbuslar 2015-də azadlığa buraxılacaq"

yazısı səh.3-də

Dilqəm Əsgərov "məhkəmə"də Kəlbəcərə nə üçün getdiyini deyib

yazısı səh.5-də

Heydər Əsədovun motosikletli maxinası

yazısı səh.4-də

Azərbaycana bankını satan Dubay şeyxi haqda ilginclik məlumatlar

yazısı səh.11-də

Avropanı enerji ilə təmin edən ölkənin paytaxtı niyə qazsızdır?

yazısı səh.4-də

Parlamentdə basdırılan "minalar"...

yazısı səh.8-də

"Azərsu" sözcüsü:

"Məcbur olub qazırıq, başqa yolumuz yoxdur..."

yazısı səh.12-də

Xanlar Hacıyev Avropa Məhkəməsindən gedir

yazısı səh.8-də

Nazirin oğlunun adı Türkiyə qəzetlərinin mənsətində

"ANAR MƏMMƏDOV BU QƏTL ÜÇÜN 500 MİN DOLLAR TƏKLİF ETDİ..."

"Hürriyyət" qəzetində sensasion yazı dərc olunub; Anar Məmmədov ondan pul oğurlayan mühafizəçisini öldürməyi sifariş verib; dərc olunan yazı "gizli əl" sayəsində "Hürriyyət"dən silinib; lakin "iz" qalır...

BAKAN OĞLUNA ŞOK SUÇLAMA!

Antalya'da 14 Mayıs 2013 tarihinde bir kişinin silahla yaralanmasıyla sonuçlanan olayın çarpıcı ayrıntılarına Hürriyyət ulaştı. Kavga iddiasına göre Azerbaycan Ulaştırma Bakanı Ziya Memmedov'un oğlu Anar Memmedov'un özel korumaları arasında oldu.

Salim UZUN/HÜRRIYET

ANTALYA Gençlik Mahallesi'nde geçen yıl 14 Mayıs tarihinde bir kişinin silahla yaralanmasıyla sonuçlanan kavganın perde arkasından Azerbaycan Ulaştırma Bakanı Ziya Memmedov'un oğlu Azerbaycan Amerika Alyans ve Garant Holding'in Yönetim Kurulu Başkanı Anar Memmedov'un özel korumaları olduğu iddia edilen şahıslar çıktı. İddiaya göre, Memmedov'un koruma müdürlüğünü yapan emekli astsubay İsmail Genç (51) ile koruma görevlisi 35 yaşındaki Kubilay Göl, aralarındaki özel bir mevzu nedeniyle kavga etti. Kavganın büyümesi üzerine iki taraf ta silahlarına sarıldı. Önce davranan Göl, Genç'i 3 kurşuna iki bacağından yaraladı.

İFADE YENİLEYECEK

Göl, olay yerinden hızla kaçarken, esnafın tıbbi müdahalesi sonrası hastaneye götürülen Genç, uzun süren tedaviler sonrası taburcu oldu. Yaşananların arkasındaki sır perdesi ise olayda zanlı konumundaki Göl'ün yakalanmasıyla ortaya çıktı. Taraflar ilgili hiçbir ayrıntıya yer vermezken, 3 ay tutuklu kalıp serbest bırakılan Göl, 22 Aralık'ta Antalya 4. Asliye Hukuk Mahkemesi'nde görülecek karar duruşması için içinde çok detaylar yer alan bir ifade hazırladı.

500 BİN DOLLAR TEKLİF

Geçen yıl yaşanan kanlı olaydan önce Anar Memmedov'un, kendisinden para hortulamakla suçladığı İsmail Genç'i öldürmesi için kendisine 500 bin dolar teklif ettiğini öne süren Göl, "Memmedov, Genç'in kendisinden para hortulamadığını düşünüyordum. Bir takım araştırmalardan sonra beni çağırıp Genç'i öldürmemi istedi. Bu iş karşılığında da bana 500 bin dolar teklif etti. Bu teklifi kesin bir dille reddettim. Ancak bu olayın üzerinden kısa bir süre sonra Genç'le karşı karşıya geldik" dedi.

SILAH ÇEKİP KÜFÜR ETTİ

Yaşanan silahlı kavganın Memmedov'dan çaldığı iddia edilen paralar nedeniyle çıktığını belirten Göl, "İsmail ile eski sanayide karşılaştık. Konu çalınan paralara gelince bana küfür etti, kavga çıktı. İsmail silahına

Ben vurmasam o beni vuracaktı. Sonra bu olayı kapatmaya çalıştım. Kavganın Baku'de yaşandığı bile söylenirdi. Hatta konu Dişliçli Bakanlık'na kadar ulaştı. Ben hep sessiz kaldım. Ancak sessiz kaldıkça bir takım olayların üzerine yıkılmaya çalışıldığını öğrendim. Son duruşmada her şeyi anlatacağım" diye konuştu.

ÇAVUŞTUM; İSTİFA ETTİM

Daha önceden hiçbir şüphesiz bulunmadığını dile getiren Göl şöyle dedi: "Daha önce Siirt'e özel timde görevli uzman çavuştum. Sonra Memmedov'un Türkiye programları için özel bir ekip kurulduğunu öğrendim ve memurluktan istifa ederek bu ekibe katıldım. Yaklaşık 2,5 sene bu ekiple görev yaptık. Ekibin başında da Genç vardı. Genç, koruma görevinin dışında bazı yatırımlarla ilgili para trafiğini yönlendiriyordu. Zaten bu süre içerisinde milyonluk bir servete sahip oldu. Tabii bu durum patronun da dikkatini çekti. Zaten olayı

BAYER DE YAZMIŞTI

ANAR'ın koruması olduğu iddia edilen kavgayı Yabancı Bayer köşesine taşıdı. Bu yazının ardından kavgada yaralanan şahsın Anar'ın koruması olduğu yakalanmıştı.

KURTLAR VADİSİ

Bir süre önce Musavat Gazetesi de Kurtlar Vadisi-Pusu dizisinde Bakan Haydarov'u temsil eden Kemaliddin'in karakterinin öldürülmesinin ardından yine Anar'ın parmağı olduğunu iddia etmiş, haberde Memmedov ailesinin arasının hoşluk olduğu Haydarov'a gördüğü için dizinin yapımcısına yakula miktarda para vermesini belirtmişti.

'Zabıt'

ANTALYA'da öldürülen kişi bu kadar fazla ilgiyle anılmaya başlandı. Antalya'da bu kadar fazla ilgiyle anılmaya başlandı. Antalya'da bu kadar fazla ilgiyle anılmaya başlandı.

Şeyx "ehsan qələbəsinə" bəyanatla duyurdu

QMİ sədri dirəniş göstərərək məqsədinə çatsa da, özünü qalib kimi göstərmək istəmir... yazısı səh.10-da

Hacı Qalib:
"Başımdan böyük danışib o boyda kişinin adını çəkə bilmərəm"

yazısı səh.6-da

AXCP-nin keçmiş təşkilat sədri od püskürdü

yazısı səh.9-da

Sevinc Babayeva ölümündən önce Elşad Abdullayevlə nə danışmış?

yazısı səh.13-da

Leyla Yunusun saxlanma şəraitində yenilik var

Vəkil Əliyif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. "Mediaforum" saytına danışan vəkil Leyla Yunusa oktyabrın 29-da baş çəkdiyini deyib: "Cinayət işi ilə bağlı müzakirə apardıq. Leyla xanım şəkərdən əziyyət çəkir, səhhətində problemlər var. Təcridxanada isitmə sisteminin hələ işə salınmamasından gileyəndi.

Bu ayın ikinci ongünlüyündə istintaq əməliyyatından ötrü Milli Təhlükəsizlik Nazirliyinə aparılıb qaytarıldıqdan sonra Leyla xanımın kamerasında cəmi bir nəfər saxlanılır. Digər məhbuslar köçürülüb. Hətta ona tək qalmaq təklif olunub. Amma Leyla xanım xəstə olduğunu, vəziyyətinin hər an ağırlaşma biləcəyini əsas gətirərək təklifdən imtina edib".

Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ombudsmanın nümayəndələri Seymur Həziyə baş çəkiblər. Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri müraziətlərin araşdırılması məqsədilə Bakı İstintaq Təcridxanasına baş çəkiblər.

Ombudsman Aparatından "mediaforum" saytına verilən məlumata görə, başçəkəmdə Milli Preventiv Qrupun həkim üzvü də iştirak edib.

Qrupun üzvləri 20 nəfər saxlanılan şəxslə bir araya gəlib. Bununla yanaşı, qrupun üzvləri Bakı İstintaq Təcridxanasında saxlanan və hazırda istintaqı gedən jurnalist Seymur Həzi ilə, məhkum edilmiş NİDA-çı gənclərdən Zaur Qurbanlı və İlkin Rüstəmzadə ilə konfidensial söhbət aparıblar. Ombudsman Aparatının məlumatına görə, adıçəkilən şəxslər saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.

Lakin onlar bəzələrinə olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Qaldırılan məsələlərdən bəzisi ilə bağlı isə ombudsman Elmira Süleymanovanın aidiyyəti dövlət orqanlarına müraziət edəceyi bildirilir.



Vəsətətə yox deyildi

Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsətətə baxıb. Vəkil Xəlil Bağrov "mediaforum" saytına bildirib ki, məhkəmə vəsətəti təmin etməyib: "Nəsimi Rayon Məhkəməsinin Arif bəy barəsində çıxardığı hər iki qərardan apelyasiya şikayəti verəcəyik".

Oktyabrın 29-da Nəsimi Rayon Məhkəməsi Arif Yunus barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2015-ci il martın 15-dək uzadıb.

Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında, Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır.

"Elm" tədris mərkəzi

MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həffədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050)203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

Elan

31 oktyabr 2014-cü il tarixdə saat 14.00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında Müsavat Partiyasının başqanı Arif İlacılının ölkədəki ictimai siyasi vəziyyət, Müsavat Partiyasının VIII Qurultayından sonrakı dövrdə partiya strukturlarının formalaşması prosesi, bu dövrdəki ictimai diskussiyalar və s. mövzulara həsr olunan mətbuat konfransı keçiriləcək.

KLV nümayəndələri dəvətlidirlər.

"Aşura gününün qeyri-iş günü olmasına ehtiyac yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura gününün ölkədə qeyri-iş günü elan olunmasını tələb edənlərə cavab verib. M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini baxımdan əhalinin 96 faizi müsəlman olması etibarlı ilə bütün İslam aləminin qəbul etdiyi bütün xüsusi günlər - Ramazan və Qurban bayramları qeyd olunur.

Komitə sədri qeyd edib ki, bu sərəyə məxsusi olaraq Aşura gününün də qeyd olunması əlavə edilsə, Azərbaycanda yaşayın digər dini təriqətlərə qarşı bir növ ayrı-seçkilik yaradılmış olur: "Bu nüansı gərəkmə hamı başa düşsün. Məsələn, İran bütöv bir ölkə olaraq şüələrin yaşadığı ölkədir. Amma Azərbaycanda

aşağı-yuxarı təxminən 60 faizə qədər miqdarda şüələr var. Dövlət də burada ayrı-seçkilik etmək istəmir. Onsuz da həmin gün insanlar məscidlərə gedir, Aşura gününü necə lazımdır, qeyd edir. Qafqaz Müsəlmanları İdarəsi də ayrıca fətva verir. Dövlətin bura rəsmi müdaxiləsi lazım deyil".



Mübariz Qurbanlı

"Koroğlu" stansiyası ətrafındakı avtobus dayanacaqları köçürüləcək

Gələcək il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlanır.

Bunu "APA -Economics"ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin reis müavini Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkil məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu «Koroğlu» metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, «Qara Qarayev» metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir.

Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışır.

"I Avropa Oyunlarında avtobusların dislokasiya nöqtələrinin hansı ərazidə yerləşəcəyi barədə müzakirə edilir. Qeyd edilən ərazidə nəqliyyatın hərəkəti mütləq məhdudlaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Lakin bu gün bunu demək çətindir", - deyər Ə. Cəfərov qeyd edib.

Rusiya və Ukrayna qaz nəqlinin bərpasını razılaşdırdı

Rusiya və Ukrayna qaz nəqlinin bərpası şərtlərini razılaşdırıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, tərəflər qaz mövsümündə Ukraynaya qaz nəqlinin texniki məqamlarının yer alacağı sənədlərin, habelə "Qazprom"la "Naftoqaz" arasında mövcud sazişə əlavə müqavilənin hazırlanması haqda razılıq əldə ediblər.

A. Novak qeyd edib ki, Avropa İttifaqı Moskva ilə Kiyev arasında davam edən qaz mübahisəsinin həllində Rusiyanın mövqeyi ilə tam razıdır.

Xatırladaq ki, "Qazprom"un "Qış planı" ilin sonunadək Ukrayna tərəfindən 3,1 mlrd. dollarlıq borcun ödənilməsinə və bu ölkəyə öncədən ödəniş əsasında qazın min kubmetrinin 385 dollara satışını nəzərdə tutur.

İŞİD-in nefti

İŞİD Bəşər Əsəd hökumətindən iki dəfə çox neft istehsal edir; qruplaşmanın nəzarətində olan neft quyuları gündəlik 350 min barel neft vermək gücündədir

● İŞİD-in İraq ərazisində nəzarət etdiyi neft quyularının gündəlik hasilatı 350 min barellə gücündədir. Bu məlumatların əksini tapdığı hesabatı hazırlayan ABŞ-ın İHS araşdırma təşkilatının məlumatına görə, bu, təxminən Türkiyənin gündəlik neft ehtiyacının yarısını deməkdir.

Hesabatda qeyd olunur ki, son aylarda davamlı hücum əməliyyatları nəticəsində İŞİD Bağdad yaxınlığında 2, Suriya sərhədlərində və Kerkük ətrafında isə irili-xırdalı bir xeyli neft quyusuna nəzarəti ələ keçirib. Hazırda İraq ordusu və peşmərgə bu yataqları geri almaq üçün İŞİD-lə savaşı.

Suriyada da durum o qədər fərqli deyil. İŞİD Suriyada istifadə olunan neftin 60 faizini verən Deyr əz-Zor bölgəsi, ölkənin bütövlükdə neft ehtiyatlarının 40 faizinin cəmləşdiyi Haseke və Rəka şəhərlərinə nəzarət edir. Suriya hökumətinin məlumatına görə, savaştan öncə ölkədə istehsal olunan gündəlik 385 min barel neft istehsalı hazırda 164 min barelə düşüb. Bundan başqa, İŞİD-in neftli bölgələri ələ keçirməsindən sonra Bəşər Əsəd hökumətinin nəzarətində olan ərazilərdən neft istehsalı gündəlik 28 min barelə düşüb.

Ancaq bunun qarşılığında İŞİD nəzarətində olan ərazilərdə gündəlik 50-60 min barel neft istehsal edir ki, bu da illik 800 milyon, gündəlik isə orta hesabla 2 milyon dollar gəlir deməkdir. Ancaq o da bildirilir ki, hazırda Amerika hərbi aviasiyası Suriya və İraq ərazisində İŞİD nəzarət etdiyi neft anbarlarını vurur. Bununla da terror təşkilatının gəlirlərinin azaldılması hədəflənir.

□ KƏNAN

Öcalanın ölüm xəbəri yayıldı və...

PKK lideri Abdulla Öcalanın İmralı adasındakı həbsxanada öldüyünə dair ortaya atılan xəbər bir anda Türkiyəni qarışdırıb. Yayılan məlumata sonra ədliyyə naziri Bəkir Bozdağ açıqlama vermək məcburiyyətində qalıb.

Ədliyyə naziri Bəkir Bozdağ İmralı həbsxanasında olan Abdulla Öcalanın öldüyünə dair sosial mediada yer alan iddialara dair twitter hesabından açıqlama yayıb.

Bozdağ sosial mediadakı Abdulla Öcalanın öldüyü xəbərlərini əsassız, yalan, provokasiya olduğunu bildirib.

Nazir Bozdağın sözcüsü Adnan Boynukara da twitter hesabından "Öcalanın öldüyünə dair xəbərlər əsassızdır, yalandır. Bu xəbərlərin hamısı provokasyon məqsədlidir" açıqlaması yayıb. (Avropa.info)

Ərdoğan minotaqlıq iqlimə köçüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada özünün yeni dəbdəbəli iqlimə qonaqlara təqdim edib. Müsavat.com-un məlumatına görə, bu barədə "Eurenews" məlumat yayıb.

Məlumatlara görə, onun minotaqlıq kompleksi müxalifəti hiddətləndirib. Yeni tikilinin dəyərinin 270 milyon avro olduğu deyilir. Ərdoğan siyasətinin tənqidçilərinin qənaətinə, monumental bina dövlət başçısının avtoritarizmə meyilliyini bir daha sübut edir.

Ətraf mühitin mühafizəsi tərəfdarları da narazıdır, çünki tikinti səbəbindən yüzlərlə ağac kəsilib.

Xatırladaq ki, sözügedən bina öncə baş nazirin iqlimə kimi nəzərdə tutulmuşdu. Lakin Ərdoğan prezident kreslosuna yerini dəyişən kimi binanın da statusu dəyişdi.

Əfv olunan keçmiş NİDA-çı YAP-a keçdi

NİDA təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraziət edib.

"Qafqazinfo" xəbər verir ki, o, YAP Xaçmaz rayon təşkilatına ünvanladığı müraziətdə NİDA təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.

Elsevər Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraziətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, "qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum" deyər, qeyd edib.

Qeyd edək ki, keçmiş NİDA-çı Nəsrəddin Mürsəlli Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxıldıqdan dərhal sonra Heydər Əliyevin məzarını ziyarət etmiş, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirmişdi.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Günün içindən

Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təklifi və Azərbaycan Prezidenti İlham Əliyevin də dəstəyi ilə İnsan Haqları üzrə İşçi Qrupu yəni-
dən təşkil edildi. Qurumun gündəliyində digər problemlərlə yanaşı, siyasi məhbusların məsələsi ön sıradadır.

Artıq İşçi Qrupun ilk iclası keçirilib və ölkə başçısının bu məsələni dəstəkləməsi cəmiyyətdə siyasi məhbusların azadlığa çıxacağına ümidi artırır. "Yeni Müsavat" mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin və qurum üzvlərinin mövqeyini öyrənib.

İşçi Qrupun üzvü, deputat Çingiz Qənizadə açıqlamasında siyasi məhbusların azadlığa çıxmasının İşçi Qrupun başlıca məqsədi olduğunu deyir: "Ancaq bu o demək deyil ki, onların hamısı azadlığa çıxacaq. Mən hələ ki bu haqda dəqiq heç nə deyə bilmərəm. Cənab prezidentin Fransa prezidenti ilə görüşündə olan söhbəti də dəqiq bilmirəm. Ancaq prezidentin bu işlə maraqlanması göz qabağındadır. Amma bu o demək deyil ki, həbs olunan bütün ictimai fəallar azadlığa çıxacaq. Mən bunu belə dəyərləndirməzdim. Çünki onların içərisində müəyyən cinayət törətmiş, qanunsuz hərəkətə yol vermiş şəxslər var. Onlar ancaq prezidentin humanistliyi sayəsində əfv oluna bilərlər. Bizim ilkin iclas oldu və iclasda təşkilatın müəyyən strukturları müəyyənləşdi. İndi isə müzakirələr gedir və mən belə düşünürəm ki, İşçi Qrupun yaradılması nəticəsiz qalmayacaq".

Hüquqşünas İntiqam Əliyevin səhhətindəki problemlərə gəlincə, Çingiz Qənizadə bildirdi ki, dəfələrlə ağır xəstə olan adamların azadlığa çıx-

"Gələn ildən siyasi məhbuslar

mərhələ-mərhələ azadlığa buraxılacaq"

Mehman Əliyev: "Azərbaycan yeni bir mərhələyə qədəm qoyur..."



Mehman Əliyev

masına nail olunub və İntiqam Əliyev də bunlardan biri ola bilər: "İntiqam Əliyev çox savadlı hüquqşünasdır və mənim ona çox böyük hörmətim var. Mənə çatan məlumata görə, onlar bizim fəaliyyətimizdən imtina edə bilərlər. Ancaq biz onların xahişi ilə bu işə başlamamışıq ki, onların etirazı ilə geri çəkilmək. İntiqam Əliyevin müəyyən qanuna zidd hərəkətləri ola bilər, ancaq bunu həbsiz də həyata keçir-

mək olar. Biz əvvəllər də bu cür xəstə adamların cinayəti ağır olsa belə buraxılmasına nail olmuşduq. İnanıram ki, İntiqam Əliyevlə bağlı ayrıca bir yanaşma hazırlamalıyıq, ən azı onun haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsini gündəmə gətirməyə çalışacağıq. Bu məsələyə İşçi Qrupu laqeyd qalmayacaq".

lıdır Azərbaycanda. Azad iqtisadiyyat da qanun tələb edir, siyasi azadlıqlar tələb edir. Digər tərəfdən, Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa keçir və bu daha da güclənəcək. Həmçinin, gözlənilir ki, Avropa Birliyi ilə yeni bir modernləşmə sazişi imzalanacaq. Azərbaycan hökuməti buna gedəcək və artıq müəyyən addımlar atılır".

"Turan" informasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə növbəti ildən başlayaraq siyasi məhbusların azadlığa çıxacağını bildirdi: "Gələn ildən mərhələ-mərhələ siyasi məhbuslar azadlığa buraxılacaq. Demək olar ki, böyük əksəriyyəti həbsdən çıxacaq. Proses bu istiqamətdə getməlidir. Mən gözləyirəm ki, Azərbaycanda gec-tez vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoq başlanacaq - QHT-lər səviyyəsində, media səviyyəsində və sair. Gələn ildən müsbət dəyişikliklər gözləmək lazımdır. Çünki Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan qeyri-neft dövrünə keçid etməlidir, yaxın illərdə neftin hasilatı iki dəfədən çox azalacaq, neftin qiyməti də ola bilər ki, ucuzlaşsın. Buna görə də Azərbaycan hakimiyyəti məhkumdur ki, dəyişikliklərə getsin. Ona görə ki, azad iqtisadiyyat formalaşma-

İşçi Qrupun fəaliyyətinə gəlincə, Mehman Əliyev bildirdi ki, bu haqda hələ ki söz demək tezdir: "Qurum hələ ki, bir dəfə toplanıb. Növbəti toplantısı noyabrın ortalarında olacaq. Bu qədər zaman məsafəsi indiki zamanda doğru deyil. Bu istiqamətdə daha intensiv iş görməyə ehtiyac var. Ancaq əsas nəticədir və biz müsbət nəticə gözləyirik".

Səhhətində problemlər olan İntiqam Əliyev və Leyla Yunusun vəziyyətinə gəlincə, Mehman Əliyev bildirdi ki, ilkin mərhələdə onların şəraitinin dəyişməsinə ehtiyac var: "Onların məhkəmə prosesi davam edir və hələ əfv haqqında danışmaq tezdir. Onların saxlanma şəraitini yaxşılaşdırmaq və ya müalicəsinə diqqət artırmaq lazımdır. Ev dustaqlığına buraxılması da mümkündür".

□ **Nərgiz LİFTİYEVA**

"Artıq mən süpürgə axtarmalıyam"

Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev ictimai islah işlərinə cəlb olundu və 1000 manat cərimələndi

Oktaybrın 30-da Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Azərbaycan Ziyalılar Hərəkatının sədri, Milli Şura üzvü Eldəniz Quliyevin son məhkəmə prosesi keçirilib və hökm oxunub.



Eldəniz Quliyev

Məhkəmə E. Quliyevin 480 saat ictimai islah işlərinə cəlb olunması haqda qərar verib. Həmçinin o, 1000 manat cərimə olunub. Bundan əlavə, qərarla ekspertiza rəyinə görə dövlətə 140 manat ödənilməsi də öz əksini tapıb.

Həmçinin onun haqqında başqa yerə getməmək haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Məhkəmədən sonra E. Quliyev barəsində çıxarılan hökmə bağlı bunları deyib: "Bu prosesin həbslə qurtaracağını gözləyirdik. Prosesin gedişi bunu deməyə əsas verirdi. Məhkəmə adlandırdıqları məzhəkə öz hökmünü oxudu. Daha ciddi cəza gözləyirdim. Məhkəmə sistemi dövlətimizin təməl prinsiplərindən biri olmalıdır. Sifarişlə işləməməlidir. Məhkəmələrin sifarişlə işləməsi rüşvətlə işləməsindən daha ağırdır. Təəssüf ki, məhkəmələrimiz siyasi sifarişə böyük önəm verirlər. Bütün bunlar ictimai-siyasi işlərimlə əlaqədar idi. Mən adında demokratiya sözü olan bir məmləkətin bu vəziyyətdə olmasına ürəkdən acıyıram. Artıq mən süpürgə axtarmalıyam".

E. Quliyev hökmdən Apelyasiya Məhkəməsinə şikayət edəcəklərini deyib: "Təbii ki, bu hökmdən apelyasiya şikayəti verəcəyik. Gördüyünüz kimi, mənə ictimai işlərə cəlb edildim. Yüksək məbləğdə cərimə olundum. Yenə də öz fikrimdə qalırım ki, məhkəmələrimiz müstəqil deyil. İlk gündən hamıya aydın idi ki, bu işdə siyasi motiv var. Proses hələ bitməyib. Qarşıda məhkəmələr var. Qərarla razı deyiləm. Sadəcə böyük təhlükədən qurtulduq".

E. Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdı. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək E. Quliyevin CM-in 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.

□ **Cavanşir ABBASLI**

Müxalifətin yeni birliyi yarana bilərmə?

Demokratik düşərgənin birmənalı mövqeyi yoxdur

Azərbaycanda müxalifətin yeni birliyi yarana bilər. Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Müsavat Partiyası, ADP, Ümid Partiyası, KXCP, Azadlıq Partiyası, Liberal-Demokrat Partiyası, VİP, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, AXP və Azad Demokrat Partiyası rəhbərlərinin iştirakı ilə Müsavat Partiyasının qərargahında dəyirmi masa keçirilib.

Siyasi məhbus problemi nə həsr olunmuş toplantıya eyni zamanda QHT və KİV nümayəndələri, ziyalılar, eləcə də Avropa İttifaqının Azərbaycan ofisinin nümayəndələri qatılıb. Bundan bir neçə

gün sonra isə yuxarıda adları qeyd olunan 11 siyasi partiyanın daxil olduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Polşa səfirliyində görüş keçirib. Siyasi Partiyaların Demokratiya və

İnsan Haqları Mərkəzindən verilən məlumata görə, mərkəzin Sədrlər Şurasının toplantısının qərarına müvafiq olaraq ALDP sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc Polşanın Azərbaycandakı səfirliyində olublar.

Mərkəz təmsilçiləri səfir səlahiyyətlərini icra edən xanım Beata Baranşka ilə görüşüb. Görüşdə Siyasi Partiya-



ların Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyəti və məqsədləri, o cümlədən avrointegrasiya məsələsində planları barədə, habelə ölkədəki vəziyyət, vətəndaş cəmiyyəti xadimlərinin, hüquq müdafiəçilərinin və QHT təmsilçilərinin həbsi müzakirə olunub.

Siyasi ekspertlərə görə, 2015-ci ildə müxalifətin birliyi məhz Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi üzərində qurulacaq. Faktiki olaraq ha-

lıq mərkəzidir, bu qurumun hər hansı bloka çevrilməsi ilə əlaqədar müzakirələr aparılmır.

Seçkilər öncəsi siyasi partiyaların, müxalifət təşkilatlarının müxtəlif blokları yarana bilər. Ancaq Demokratiya və İnsan Haqları Müdafiə Mərkəzinin hər hansı bloka çevrilməsi istiqamətində müzakirələr aparılmır".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə adıçəkilən siyasi partiyaların seçkilərdə bir araya gəlməsini istisna etmir. Ümid sədrinin fikrincə, ilk növbədə partiyalarda birlik istəkləri, ortaq nöqtələr üzərindən birləşmə meylləri ortaya qoyulsa yeni partiyalar bloku yaradılması mümkündür: "Problem ola biləcək məsələləri masa üzərinə gətirmək lazımdır. Bizi birləşdirən məqamları axtarmaq lazımdır. Bunları axtarsaq, məsələlərə xoşməramlı yanaşmaq mümkündür. Mən bunu istisna etmirəm".

□ **KƏNAN**

Azərbaycan nazirinin oğlunun adı Türkiyə qəzetlərinin mənsətində

Türkiyənin "Hürriyyət" qəzeti 2013-cü il mayın 14-də Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cəngüdünləri arasındakı silahlı insident haqqında yenidən yazıb. Bu haqda "Azadlıq" qəzetinin saytı Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər yayıb. "Hürriyyət" yazır ki, hadisə adı kriminal olmaqla çıxıb: "Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub.



gerçəkləşdirirdi. Qısa zamanda milyonluq sərvət sahibi oldu. Əlbəttə, onun qısa zamanda belə varlanması patronun diqqətini çəkirdi".

Onu da vurğulayaraq ki, "Hürriyyət" qəzeti bu məsələ bir neçə dəfə toxunub. 2013-cü il iyulun 17-də Yalçın Bayer köşə yazısından bu olayı belə təsvir edib: "Azərbaycan xalqı son həftələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Türkiyə vətəndaşı olan mühafizəçisinin aqibəti ilə maraqlanır. Azərbaycanlı dostların verdiyi xəbərə görə, Anar Məmmədovun həm biznes, həm də sosial həyatda yüksəlişi ictimaiyyətin diqqət mərkəzində-

"Anar Məmmədov bu qətl üçün 500 min dollar təklif etdi..."

500 min dollar təklif etdi..."

"Hürriyyət" qəzetində sensasion yazı dərc olunub; Anar Məmmədov ondan pul oğurlayan mühafizəçisini öldürməyi sifariş verib; dərc olunan yazı "gizli əl" sayəsində "Hürriyyət"dən silinib; lakin "iz" qalır...

Hürriyyət

2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının, eləcə də "Garant Holding"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəçisinin rəisi olan 51 yaşındakı ehtiyatda olan zabıt İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında yaşanıb. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb".

Faktla bağlı cinayət işi açılıb, 2013-cü il dekabrın 22-də Antalyada 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.

Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsinə istəyib, amma o, bundan imtina edib. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.

Kubilay Göl deyib ki, İsmayıl Gənci öldürməkdən imtina etsə də bir müddət sonra onunla üz-üzə gəlməli olublar: "Pul oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün İsmayıl Gəncle Antalyadakı "əski sənaye" deyil-

lən yerdə görüşdük". Tərəflərin mübahisəsi silahlı qarşıdurmaya qədər böyüyüb: "Mən vurmasam, o mənə vuracaqdı".

Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə həttə Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.

Kubilay Göl əvvəllər məh-

kum olunmayıb, Türkiyədə "özel tim" adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projesi üçün xüsusi heyət topladığını eşidərək, istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətində 2 il yarım işləyib: "Mühafizənin rəisi İsmayıl Gənc idi. Gənc mühafizə xidmətindən başqa, bəzi yatırımlarla bağlı pul köçürmələrini də

dir. İllərdir Anar Məmmədovun mühafizəçisi olan İsmail Gənc azərbaycanlı mühafizəçilərlə münafiq edirmiş. Üç həftə öncə baş verən mübahisə də işə silahlı dila gəlib. Gənc ağır yaralanıb və xəstəxanaya aparılıb. Ancaq basqı altında olan Azərbaycan mediasında bu haqda xəbər yaza bilmədi... Bu arada Anar Məmmədovun İstanbulun Çırağan sarayında milyon dollarlıq

ad günü keçirdiyi və Bodrumda 40 milyon dollara ada aldığı danışılır. Nəqliyyat nazirinin oğlu olan Anar Məmmədovun miqyassız sərvəti Azərbaycanda xeyli dedi-qoduya mövzu verib".

Anar Məmmədovla bağlı Türkiyə mediasında gedən yazıların daha bir özəlliyi isə onların qısa sonra ya təkzib edilməsi, ya da saytlarda "qeybə" çəkilməsidir. Yalçın Bayer yuxarıda bir parça-

sını təqdim etdiyimiz köşəindən iki gün sonra Anar Məmmədovun vəkili təqdim etdiyi təkzibi köşəsinə əlavə edib. Təkzibdə Anar Məmmədov Britaniyada yüksək təhsil alan parlaq gənc kimi təqdim edilir. Anar Məmmədovun mühafizəçilərinin silahlı qarşıdurması haqqında sonuncu yazı isə bir neçə saat sonra hürriyyət.com saytıdan çıxarılıb.

□ Aygün MURADXANLI

Avropanı enerji ilə təmin edən ölkənin paytaxtı niyə qazsızdır?

İqtisadçı ekspertlər vəziyyəti və ondan çıxış yollarını dəyərləndirir

Havaların qəfil soyuması ölkədə qaz və istilik problemlərini yenidən gündəmə gətirib. Nəinki bölgələrdə, hətta paytaxtda da mavi yanacaqda bağlı problem ortaya çıxıb. Bakının bir neçə qəsəbə və kəndində qaz yoxdur, əksər yerlərdə isə təzyiq olduqca aşağıdır. Bakı kəndlərində isə vəziyyət daha ciddidir. Çünki əsasən istilik sistemində qazdan istifadə olunur.

Rəsmi və aidiyyəti qurumlar bununla razılaşmasa da, fakt faktlığında qalır. Ekspertlər isə bildirirlər ki, səbəblər fərqlidir. Məsələn, qaz borularının əksəriyyətinin istismar müddətini başa vurmaması qaz itkisinə səbəb olur. Bakıda borular, ümumiyyətlə, paytaxtın qaz sistemi dəyişdirilməli olduğu halda, ayrılan külli miqdarda vəsaitlərin qarşılığında edilmir. Üstəlik, paytaxtda salınan çoxlu sayda yaşayış massinivini qazla təmin etmək üçün qaz boruları dəyişdirilməlidir ki, bu da edilmir.

Ekspertlər həmçinin problemdən çıxış yolu kimi hökumətin

alternativ yollar axtarmalı olduğunu da vurğulayırlar. İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, problem infrastrukturun olmasında deyil: "İnfrastruktur var. Mən hesab edirəm ki, kəndlərdə, hətta şəhər içərisində qaz təminatındakı problemin əsas səbəblərindən biri təbii ki, idarəçiliklə bağlıdır. Xüsusilə də yeni tikilən binalarda qaz təminatı qurulmuş şəkildə olur, amma söhbət qazın verilməsindən gedir. Təəssüf ki, qazın təminatı ilə bağlı, müəyyən idarəçiliklə bağlı qeyri-rəsmi ödənişlər və digər neqativ hallar son nəticədə həmin binaların qazla təminatında ciddi probleme çev-

rilir. Baxmayaraq ki, Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı var, planda göstərilib ki, işlər 2015-ci ilə kimi davam edəcək. Yeni 2015-ci ildə Azərbaycanda, xüsusilə də paytaxt Bakıda bütün mənzillərin qazlaşdırılması prosesi başa çatacaq. Amma bu gedişlə inanmıram ki, növbəti il ərzində bütövlükdə paytaxt şəhərində qaz təminatı ilə bağlı problem yoluna qoyulsun".

İqtisadçı İlham Şaban isə qeyd edir ki, problem paytaxtın ucqarlarında deyil, mərkəzində də aktualdır: "Havanın temperaturu aşağı düşüb. İnsanlar çoxlu qaz istehlak edirlər, qazın təzyiqi də bu səbəbdən kəskin aşağı düşüb. Buna da səbəb odur ki, rəsmilər sovetin, Stalin dövrünün hədəfləri ilə öz həyatlarını qurur-

lar. Yeni noyabrın 15-dən qazın təzyiqini artırımladırlar. Buna qədər insanlar neyləsinlər? Hətta paytaxtın mərkəzində, Yasamalda qaz problemi var və ciddidir".

Onun sözlərinə görə, qazın təzyiqini qaldırmaq qış rejiminə keçilməsi üçün Nazirlər Kabinetinin müvafiq göstərişi olmalıdır. Belə göstərişin olması üçün isə Hidrometeorologiya İdarəsi uzunmüddətli hava şəraitinin pisləşməsi haqda bir neçə mənbədən təsdiq edilmiş məlumatı Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan sonra həmin arayışa Nazirlər Kabinetinin müvafiq komissiyalarının da baxılmalıdır və daha sonra gəniş iclasda təsdiq olunmalı və Maliyyə Nazirliyinə göndəriləndir ki, Azəriqaza "Qaz Anbarının" ağızını açmağa icazə versin.

İqtisadçı ekspert Rövsən Ağayevnin sözlərinə görə, ölkədə əhalinin qazla təminatında yaranan problemlər ixrac edilən qazla bağlı deyil: "Son iki-üç il ərzində ölkədə hər il 25 milyard kubmetr ətrafında qaz istehsal edilir. Ölkənin öz ehtiyacını götürəndə, deməzdim ki, problem təkcə ixracla bağlıdır. Ölkədə xilə bölgü var ki, problem buradadır. Daxili tələbatımızı müxtəlif qiymətləndirmələrə görə, 6-7 milyard kubmetr qaz ödəyə bilər. Yalnız əhali abonentinə 3 milyard kubmetrdən artıq qaz ötürülür. Rəsmi rəqəmlərə görə, ölkənin 2 milyon ev təsərrüfatının 60 faizdən çoxu qazlaşdırılıb. Bu, yüz faiz



olarsa, əlavə 1-1,5 milyard kubmetr qazla tələbatımızı ödəyə bilər. Amma düşünürəm ki, əhaliyə verilən qazın təzyiqinin aşağı olması, vaxtında qazın verilməməsi, tez-tez kəsilməsi kimi halların çox olmasının, əhalinin qazsız qalmasının səbəbi idarəetmənin düzgün qurulmaması, paylaşıma şəbəkəsində olan problemlərdir".

Ekspertin sözlərinə görə, "Azəriqaz" bir şəbəkə olaraq dövlətin əlindən çıxarılmalı idi: "Qurum yalnız qazın toplanması ilə məşğul olmalı idi. Problemdən çıxış yolu kimi yaxşı olar ki, qaz nəqli şəbəkəmiz dövlətsizləşdirilsin".

İlham Şaban isə qeyd edir ki, dövlətin qazla bağlı əhali ilə heç bir problemi yoxdur: "Əhaliyə bu qazın pulunun qiymətinin qaldırılması, hansısa bir problemlər əs- lində gündəlikdə duran məsələ

deyil. Əgər buna sırf iqtisadi baxımdan, dövlət-vətəndaş münasibətindən yanaşsaq, nə kommersiya baxımından, nə də sosial və digər baxımdan dövlətlə vətəndaş arasında ortada hansısa bir alqı-satqı münasibəti yoxdur. Dövlət hətta bir beş ildən sonra da desə ki, öz vətəndaşım üçün qazın qiymətini qaldırmaq niyyətindədir, bu, əsaslandırılmış deyil. Çünki vətəndaş puluz qaz üçün yüz dəfə artıq pulunu ödəyib. Və heç vaxt dövlət qarşısında vətəndaşın borcu olmayıb".

Əlavə edək ki, Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatları 3,35 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton səviyyəsindədir.

□ RÖYA

Dağlıq Qarabağdakı qondarma rejim bu ilin yayında Kəlbəcərdə girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində "məhkəmə" tamaşasını davam etdirir.

Erməni qaynaqları azərbaycanlı mülki şəxslərin oktyabrın 29-da keçirilmiş "məhkəmə iclası" zamanı verdikləri ifadələrdən bəzi fraqmentləri dərc edib. Virtualaz.org-un məlumatına görə, həmin mənbələr D.Əsgərovun yenə ona qarşı irəli sürülmüş "sərhədi qanunsuz keçmə" ittihamını qəbul etmədiyini bildirlər. D.Əsgərov deyib ki, Kəlbəcərdə gedərkən orada "sərhədin" olduğunu bilməyib və hansısa pis niyyəti olmayıb. "Mən anamın qəbrini ziyarət etməyə getmişdim" deyərək, Dilqəm Əsgərov bildirib.

D.Əsgərov Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni gənci Smbat Tsakanyanın öldürülməsində əlinin olmadığını da bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dünən mətbuat konfransında deyib ki, "Beynəlxalq təşkilatlar və böyük dövlətlər Rusiyada girov saxlanılan Nadejda Savçenko ilə bağlı göstərdikləri fəallığın bir faizini belə Qarabağda saxlanılan azərbaycanlı girovların məsələsində göstərmirlər. Beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazisində girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyinə biganəliyi suallar doğurur: "Onların bu məsələdəki passivliyi sülh prosesinə də kölgə salır. Sanki heç kim bizi eşitmək istəmir. Özümüz deyib, özümüz eşidirik. Şahbaz Quliyev, Dilqəm Əsgərov və mərhum Həsən Həsənov öz torpaqlarına getmişdilər. Ermənistan tərəfi isə onları "diversant" adlandırır və prezidentlərin görüş günündə qondarma "məhkəmə" şousu qurur. Ermənistanın bu məsələdə yaxasını kənarə çəkəməsi həqiqəti dəyişmir və İrəvanı məsuliyyətdən azad etmir. ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlər və başqa beynəlxalq təşkilatlar Ermənistanı təsir etməli və girovların azad edilməsinə

nail olmalıdır".

Politoloq qeyd edib ki, azərbaycanlı girovların "erməni yeniyyətini öldürməsi" ittihamı uydurmadır: "Bu, ictimai rəyə təsir etmək üçün bəhanə də sayıla bilər. 1967-ci ildə bir ermənin qətlinə azərbaycanlılar ittiham olunurdu və ermənilər bir maşına hücum edərək 3 azərbaycanlıyı öldürmüşdü. Amma sonra məlum oldu ki, həmin şəxsi onun doğma dayısı öldürüb. Belə təxribatlar az olmayıb, bu cür əsassız ittihamları az eşitməmişik".

Hüquqşünas Səməd Vəkilov isə özünün facebook səhifəsində bəyan edib ki, imkan yaradılsa, bu "məhkəmə"nin monitorinqini aparmaq üçün Xankəndinə gedər: "Əsir düşmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndində qanuni əsaslarla yaradılmamış məhkəmə tərəfindən mühakimə edilməsi heç bir beynəlxalq və milli qanunvericiliyə uyğun deyil. Məhkəmənin qanuni əsaslarla yaradılması ədalət mühakiməsinin ən vacib və bir nömrəli komponentidir. Qondarma "Dağlıq Qarabağ Respublikasının" məhkəmə təsisatı heç vaxt ədalət mühakiməsini həyata keçirə bilməz.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd olunur ki, hər

Dilqəm Əsgərov "məhkəmə"də Kəlbəcərdə nə üçün getdiyini açıqlayıb

Politoloq girovlarla bağlı ATƏT-in Minsk Qrupunun passivliyini tənqid etdi; deputat Serj Sərkisyanı Azərbaycanda məhkəmə prosesi başlamağa çağırırdı



kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil, qərəzsiz məhkəmə vasitəsilə, əqləbatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Təqsirləndirilən şəxsin gözü bağlı məhkəmə zalına gətirilməsi onun bəri başdan müdafiə imkanlarının məhdud olacağını və lazımı qaydada təmin olunmayacağını bildirir".

Deputat Zahid Oruc isə təcili olaraq Azərbaycan Məhkəməsində Serj Sərkisyanı cinayət işi açılmasının vacibliyini bildirib. Moderator.az-a açıqlamasında Z.Oruc deyib ki, hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. Xankəndində Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə qarşı Azərbaycan insanında, vətəndaşlarımızda hid-

dət və qəzəb nə qədər başadüşüldürsə, vəkilə təminat, onların hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlardan yardım istəmək də bir o qədər təbii. Lakin ən effektiv yol Ermənistanı, onun Dağlıq Qarabağdakı bədnam rəhbərliyinə qarşı Serj Sərkisyanı, Seyran Ohanyanı və digər hərbi cinayətkarlara qarşı Baş Prokurorluqda açılmış cinayət işini məhkəməyə çıxarmaq, sözügedən şəxsləri qiyabi mühakimə etməkdir: "Hazırkı erməni rəhbər-

liyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar.

Ona görə də Qarabağda tanınmayan məhkəmə strukturlarının belə bir prosesi keçirməsi nə qədər qeyri-hüquqdır, Azərbaycan məhkəməsində Sərkisyanı və digərlərinə qarşı çıxarılaçaq hökmlər şübhəsiz ki, qanuni sayılacaq. Azərbaycan məhkəmə sistemi, o cümlədən xərbi dövlətlərin, hətta Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası tamamilə yol verir ki, qiyabi məhkəmə prosesləri həyata keçirilsin və qərarlar çıxarılsın. Təsədüfi deyil ki, ölkəmizin hüquq praktikasında da bir neçə dəfə belə hallar gerçəkləşdirilib. Ona görə Dağlıq Qarabağdakı saxta məhkəmə prosesinə ən yaxşı zərbə bizim mühakimə orqanlarının addımı, adekvat reaksiyası oldu. Eyni zamanda qeyd edim ki, həmin çıxarılmış hökmlə məlum şəxslərin Azərbaycana gətirilməsi isə beynəlxalq hüquqa müvafiq həyata keçirilir".

□ E.SEYİDAĞA

"Le Mond"un Qarabağ naxışı, Ollandın uduşu

Yaxud prezidentlər Parisdə bir-birinə "sən" deyərək müraciət edibsə, görüş sonrası sərt ritorika necə olsun?..

Qarabağda Paris sammitinə müxtəlif rakurslardan rəy və baxışlar davam edir. Prezidentlər arasında Fransa paytaxtında iki və çoxtərəfli formatda keçirilən görüş nəticə etibarilə əvvəlkilərdən fərqlənməyə də, bəzi yeni və önəmli detallarla yadda qala bildi.

Onlardan biri odur ki, Minsk Qrupu həmsədrləri - Rusiya, ABŞ və Fransa münəqişə zonasında özünü göstərmiş son "mini-müharibə"nin qorxulu perspektivini həqiqətən ciddiylə alaraq, böyük müharibəni önlemək üçün real addımlara girişiblər. Azərbaycan və Ermənistan prezidentlərinin cəmi üç ay ərzində üç dəfə bir araya gəlməsi, özü də aralarında gərgin vəziyyətin hökm sürdüyü vəsiyyəti dövlətlərin təşəbbüsü ilə bir araya gəlməsi buna sübutdur. Demək, ən azı bir məsələdə həmsədrlər ortaq mövqə tuta bilər.

Paris müzakirələri zamanı "müharibənsə status-kvonu qalması daha məqbuldur" or-

taq yanaşmasının diqqət mərkəzində olduğu istisna deyil. Fransadakı danışıqların bəlkə də ən əhəmiyyətli nəticəsi elə budur: həm münəqişə tərəfləri, həm də həmsədr dövlətlər problemin yalnız dinc yolla, sülh danışıqları ilə həllinin mümkünlüyünə daha qəti şəkildə əmin olublar.

Ancaq sülh yolu güzəştlər tələb edir. Güzəştə isə işğalçı tərəf kimi öncə Ermənistan getməlidir - əgər problemin həllində Ukraynadakı kimi gerçəkəndən, beynəlxalq hüquq əsas götürülsə təbii ki. Yox, başqa, yan prinsiplər baza rolunu oynayacaqsa, - tutaq ki, Madrid prinsipləri kimi, - onda dinc anlaşmaya nail olmaq

mümkünsüz hala gələcək və müharibə ehtimalı aktuallığını saxlayacaq.

Əfsus ki, vasitəçi dövlətlər son illər sırf təcavüzkarın maraqlarına oynayaaraq beynəlxalq hüquq, Qarabağda dair məlum qətnamələri "Madrid prinsipləri" adlı sənədlə əvəzləməyə, bununla da konfliktin mahiyyətini təhrif etməyə çalışırlar. Rəsmi Bakı yəqin ki, prosesin fərqiçəndir. Böyük ehtimalla, neçə vaxtdır aralıq bir sənədin qəbul edilməsi məhz buna görə əngəllənir - Minsk Qrupu öz mandatından kənara çıxdığı üçün.

Bu xüsusda diqqətçəkici digər detallardan biri Paris danışıqlarından bir gün sonra Azərbaycan prezidenti İlham Əliyevin işğalçı Ermənistan və onun rəhbərliyi haqda sərt fikirlər səsləndirməsidir. Bakıda keçirilən Gənclər siyasəti üzrə

I Qlobal Forumda çıxışı zamanı ölkə başçısı, beynəlxalq təşkilatları münəqişənin həllinə yanaşmada passivlikdə suçlayaraq deyib: "**Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır**".

Prezident bunun ardınca münəqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib. Buradan hasil olan qənaət odur ki, Paris sammitində separatçı rejimə öz müqəddəratı təyinetmə haqqı tanıyan Madrid prinsipləri, hər halda, müzakirələrin mərkəzində durub.

Yada salaq ki, Soçi görüşündən sonra əksinə, məhz Ermənistan prezidenti kəskin, hətta davakar ritorika sərgiləmişdi. Maraqlıdır ki, bu dəfə Ermənistan rəsmiləri optimist danışırlar. Hərgah, nüfuzlu fransız

qəzeti "Le Mond" "görüşün nəticələrinin cüzi olduğunu" yazıb.

Nəşrin Paris müzakirələri haqda qeydlərində deyilir: "Görüşdə iştirak edən fransız diplomatlardan birinin qəzetə verdiyi məlumata görə, ilk başdan ele gəlirdi ki, bu dəfə nəticə olacaq. **"Biz gördük ki, İlham Əliyev və Sarkisyan görüşür, söhbət edirlər, qəfilən "yoldaş" oldular. Bir-birinə hətta "sən" deyərək müraciət edirlər**". Bundan əlavə, diplomatın sözlərinə görə, prezident Olland hətta müzakirə mövzusunun genişləndirmək istəyib ki, Əliyev və Sarkisyan Qarabağ mövzusu ətrafında qapanıb qalmasınlar".

"Biz yaxşı iş gördük", - deyərək Fransa prezidentinin yaxınlarından biri bildirib. Amma qəzet nəticəni cüzi hesab edir: "**Əsas məsələ - Qarabağ münəqişəsi həllini tapmayıb. Tərəflər yalnız**

dialoqu 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda, BMT çərçivəsində davam etdirilməsi haqda anlaşılıblar. Amma nəşrin iddiasına görə, Ollandın ətrafı görüşün nəticəsindən razıdır. Paris hesab edir ki, xüsusilə də Rusiyanın təsiri altında olan Ermənistanı, o, öz mövqelərini ciddi şəkildə möhkəmləndirə bilər".

Lakin Fransa nə qədər Ermənistanı möhkəmlənsə də, ona Qarabağ məsələsində hələ ki, ciddi təsir imkanına malik deyil. Bu, yalnız o halda mümkündür ki, işğalçıya təzyiq ABŞ-la birgə, bütövlükdə Qərbi tərəfindən göstərsin - eynən Ukrayna məsələsində Rusiyaya göstərilirdi kimi. Əks təqdirdə, prezidentlərin bir-birinə formal səmimiyyət xətrinə "sən" deməsi heç nəyi həll etməyəcək.

□ Siyasət şöbəsi





Bircə elektroşokumuz çatmırdı!

Hüseyinbala SƏLİMOV

Adam inana da bilmir. Sən demə, bir vaxtlar dünyada "polis dövləti" ifadəsi müsbət mənada işlənmiş... Amma indi bunun yalnız neqativ yozumu qalıb. İndi "polis dövləti" ifadəsi yalnız siyasi rejimin mürtece-liyinə dəlalət edir...

Bunu niyə xatırlatdım? Bugünlərdə Milli Məclis qanuna düzəlişlər edərək polisə elektroşokdan istifadə etmək hüqu-qu verdi. Telekanallar da bununla bağlı süljetlər yaydılar, bizə "dünya təcrübəsi"ni göstərməyə çalışdılar...

Mənzərə mənə dəhşətli göründü. Təsəvvür edin, adam elektrik təsirindən yeri eşir, az qalır ki, Yer kürəsini dəlib o biri tərəfə keçsin...

Bəlkə də silah tətbiq etmək zərurəti yarananda elektroşokdan istifadə etmək daha məqsəduyğundur. Ola bilər. Hər halda, öldürür...

Amma mən bunda həm də bir xof əlamətləri də gördüm. Bütün hallarda bu, insanlara çəkirdirici təsir edəcək. Düzdür, insanların onsuz da sərbəst toplaşmaq və özünüifadə hü-quqları kəskin şəkildə məhdudlaşdırılıb. Amma nəzəri olaraq nəyisə fikirləşməyi hələ yasaq etməyiblər...

Bir vaxt, hakimiyyət mitinqlərə icazə verməyəndə, müxa-lifət mitinq-gezintilər keçirirdi...

Yəqin ki, bundan sonra belə cəhdlər bir daha təkrarlan-mayacaq. Ona görə ki, polis elektroşokdan istifadə edə bilər...

Ölkədə siyasi vəziyyət onsuz da dözülməz idi. Adam da-xili siyasət haqqında danışanda, yazanda az qalır ki, üzül-sün...

İndi bir az da ağır olacaq... Bəli, demək olardı ki, bu, fəv-qələdə hallar üçün nəzərdə tutulub.

Amma Azərbaycanda qanunlar həmişə dumanlı, axımlı ifadələrlə müşayiət olunur. Ona görə də "fors-major" hallar üçün həmişə yer qalır...

Nə yaxşı ki, bunu işgəncə kimi qiymətləndirənlər də oldu. Bilirsiniz, hər hansı bir hadisəyə dərhal reaksiya vermək la-zımdır...

Bəli, kimse deyə bilər ki, nədən narahatsızsınız? Polis dur-duğunuz yerdə sizə elektroşok tətbiq etməyəcək ki! Düzdür. Amma bir məşhur multfilmə belə bir fikir vardı. Deyilirdi ki, müdriklər sürprizlərə həmişə hazır olmalıdırlar...

İndi özünü deyir. Bir aydan, bəlkə də ay yarımından sonra ölkədə bələdiyyə seçkiləri keçirilməlidir. Bir kimse bunun fər-qindədimi?..

Mənə ən çox o təsir etdi ki, telekanalların birində rəyi so-ruşulan müxalifət partiyalarının liderləri bələdiyyə seçkilərinə marağın az olmasının əsl, doğru-dürüst səbəbini demədi...

Əvəzində hakim partiyanın təmsilçisi buyurdu ki, onla-rın-müxalifətin sosial baza problemi var. Nə demək olar? Gu-ya ki, hakimiyyətin sosial bazası daha böyükdür?..

Vallah, gülməlidir. İnsanlar bu hakimiyyətə müxtəlif şok-ların ucubundan itaət edirdi. İndi onların birini də artırdılar...

Dünyada hara baxırsan, insanlar sərbəstdir, azaddır. Eti-raz edən kim, öz narazılığını bildirən kim...

Adam sözün əsl mənasında həsəd aparır, bir az kövrək adamları isə az qala ağlamaq tutur...

O gün Milli Məclisi göstərdilər. Əsl biabırılıqdır. Hətta hakimiyyət deputatları belə öz gileylərini, narazılıqlarını ifadə edə bilmirlər. Onlara da söz verilmir...

Ona görə də adam bu ölkədə proseslərin gedişini proq-nozlaşdırmaqda çətinlik çəkir. Kim deyə bilər ki, bu hakimi-yyətin siyasi evolyusiyası necə olacaq? Bu o qədər də asan sual deyil.

Ona görə ki, ölkədə dinc siyasi mübarizə üsullarına yer qalmayıb. Belə olan təqdirdə ölkə siyasətinin hansı məcraya yönələcəyini demək çətin olur...

Ən qəribəsi odur ki, bəzi təhlilçilər bizim ölkə ilə bağlı gündə bir "ssenari" düşünürlər. Amma biz belə "ssenari"lər haqqında düşünərkən yadıma bir film düşür-"Alma almaya bənzər" filmi...

Qərək, həmin filmə deyilirdi ki, bura elə səhralıqdır ki, hətta üföqlərində də keçici qırmızı bayraq görünür...

Ona görə də gəlin polisimiz üçün dua edək. Allaha yal-vara ki, onların lap qanadlı, ballistik raketləri və ya qitələra-rası hücum vasitələri olsun...

Qoy, onlar bu silahlardan bizim başımıza lap bomba tök-sünlər, bizə xoşdur, ona görə ki, bu dünyadan onsuz da siya-si kam ala bilmədik - özləri də deyir ki, bizim heç bir sosial ba-zamız yoxdur...

Burada yadıma bir sovet lətifəsi düşür. İvandan soruşur-lar ki, Vanya, sən öz həyatını partiya yolunda qurban verər-sənmi? İvan da qayıdır ki, əlbəttə verərəm, belə həyat nəyi-mə lazımdır?!

İndi biz də elektroşok yaşamaqdansa ölsək daha yaxşı-dir. Ona görə də, Allah siz rəhmət eləsin, ölürlər...

Milli Məclisin son iclasında "Bələdiyyələrin statusu haqqında" Qanunun müzakirəsi za-manı deputat Hacı Qalib Salahzadənin etdiyi çıxış kifayət qədər rezonans doğurub. Bakı bələdiyyələrinin xəritəsinin olmadığını, torpaqlarla bağlı cinayətlərin də burdan qaynaqlandığını bildirən Q.Salahzadə ardınca "nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandan-dır" söyləyib.

Hacı Qalibin bəyanatının sensasion hissəsi isə sonrakı fikirləridir: "Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər". Yekunda isə o, "bir az cürətli danışdım, an-caq düz danışdım" - deyə əla-və edib. Q.Salahzadənin bu çıxışına iqtidar deputatları tər-əfindən dərhal etiraz bildirildi. Belə hesab olunur ki, hakim düşərgənin siyahısı ilə parla-mentə seçilən bir şəxsin bələ-diyyə seçkilərinə hələ iki aya yaxın vaxt qaldığı halda nəti-cələrin hazır olduğunu deməsi ölkə hakimiyyətinə başağrısı gətirə biləcək mövqedir. Çıxışın digər məqamları ilə bağlı da xeyli yozumlar var. Odur ki, deputatın özü ilə danışdıq.

- Qalib bəy, parlamentdə-ki çıxışınızda bildirdiniz ki, artıq bələdiyyələrə seçiləcək şəxslər, hətta sədrin adla-rı bəllidir. Hesab olunur ki, hakim partiyanın üzvünün belə bir bəyanatı verməsi seç-kilərin beynəlxalq səviyyədə tanınmasına da problem ya-rada bilər. Bu arqumentlərlə bağlı nə düşünürsünüz?

- Mən heç vaxt iqtidarın əleyhinə söz demərəm. Bunu bütün Bakı əhalisi bilir ki, mən iqtidarın bir nömrəli adamı-yam. İqtidar əleyhinə heç bir söhbət ola bilməz, mən də o fikirdə olan adam deyiləm. Bunu qəzetinizdə belə də ya-zın, qoy başqa jurnalistlərə də aydın olsun ki, bu adam özü-nü ən azı iqtidarın bir nömrəli adamı hesab edir, vəssalam-şüttəmam.

- Yazmağınaz yazarıq, am-ma əvvəlcə bəzi məsələlərə aydınlıq gətirməyinizi istər-dim. Ola bilərmi ki, sizin vaxtla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ilə konfliktiniz, Bilgəha icra nü-mayəndəsinin təyinatı ətra-fında yaranan qalmaqal öz sözünü deyib və parlamentdə açıq şəkildə bəyanat vermə-yinizə səbəb olub?

- Heç bir problem yoxdur. Nə rayon rəhbərliyi ilə prob-lem var, nə də digərləri ilə. Bə-zi məsələlər var, amma...Bir də deyirəm, mən özümü iqtid-arın bir nömrəli adamı hesab edirəm. Mən heç vaxt nə iqtid-arın əleyhinə gedənmə, nə də bir kəlmə söz deyənəm. Jurnalistlər belə yazıb, mən nə deyə bilərəm?

- Siz dediniz ki, bələdiyy-yəyə seçiləcək adamların ad-ları bəllidir. Onlar kimlər-dir, yaxud kimlərin adamlar-ıdır?

- O tamam başqa mövzu-dur, ancaq mənlilik deyil. Mən onlara toxunan deyiləm. Onu dö-nə-dönə qeyd edirəm ki, heç vaxt mən bu iqtidarın

ıyduymasdır. İqtidar əleyhi-nə söz demək mənə nə ya-raşmaz, nə də... Mən iqtida-rın, Heydər Əliyevin çörəyini yeyən adamam. İndi də İl-ham Əliyevin çörəyini yeyi-rəm, mən nə haqla danışa bi-lərəm.

heç onun fikirlərini oxumamı-şam da. Onun əleyhinə heç nə deyən deyiləm, demərəm də.

- Ramiz Mehdiyev demiş-di ki, ölkədə kadr çatışmazlı-ğı var...

- Ramiz müəllim nə deyir-sə, düz deyir.

"Başımдан böyük danışsın o boyda kişinin adını çəkə bilmərəm"

Hacı Qalib Salahzadə: "Mən kiməm ki, Ramiz Mehdiyev kimi hörmətli akademikin fikirlərinə münasibət bildirim?"



"Görürəm ki, məni respublika əhəmiyyətli bir ulduz eləmişiniz"

əleyhinə ola bilmərəm. Mən YAP-ın üzvüyəm, Sabunçu rayonundan seçilmiş deputa-tıyam, YAP mənə etimad gös-tərib, nə edirəmsə də, yalnız dövlətə xidmət edirəm. Başqa məqsədim yoxdur, ola da bil-məz.

- Amma hesab olunur ki, siz kadr mövzusunda toxun-maqla həm də Prezident Ad-ministrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikirləri-nə münasibət ifadə eləmişiz. Bu, bələddirmi?

- Mən kiməm ki, Ramiz Mehdiyev kimi hörmətli aka-demikin fikirlərinə münasibət bildirim? Ramiz Mehdiyev ağsaqqal adamdır. Özü də iqtidarın sütunlarından biri-dir. Mən başımдан böyük danışsın o boyda kişinin adını çə-kə bilmərəm. Mən kiməm ki? Yox ki, yox. Mən Ramiz Meh-diyevi ağsaqqal kimi tanıyan adamam. Bu, jurnalistlərin

- Özünüz də çıxışınızın sonunda dediniz ki, düzdür, mən sərt danışdım, amma düz dedim...

- Bəli, mən dedim ki, cəsa-rətli danışdım, ancaq düz danışdım.

- Amma həmkarlarınız Arif Rəhimzadə və Siyavuş Novruzov sizə irad tutdular ki, bələdiyyələr haqda belə danışmaq olmaz.

- Mən həm Arif Rəhimza-dənin, həm də Siyavuş Nov-ruzovun fikirləri ilə razıyam. Elə ona görə o kəlməni işlət-dim ki, mən cəsarətli danış-dım, amma düzünü danış-dım.

- Elə jurnalistlər də bunu yazıb, mətbuatın burda bir günahı yoxdur.

- (Gülür) Jurnalistlərin gü-nahı yoxdur. Amma mən dö-nə-dönə deyirəm ki, ağsaq-qalım Ramiz Mehdiyevin əleyhinə söz demərəm. Mən

- Təlatüm yaradan çıxışınıza Şeyxin münasibəti necə oldu, qnamadı ki, sizi?

- Şeyx mənim işlərimə heç vaxt qarışmır. Şeyxin öz sahə-si var, dini rəhbərdir. Mən ki-məm ki, Şeyxlə belə məsələ-ləri müzakirə edim? Görürəm ki, məni respublika əhəmi-yyətli bir ulduz eləmişiniz e. (gülür) Şeyxin nəyinə lazımdır belə-belə şeylər.

- Hətta iddialar var ki, Şeyx və siz hakimiyyətdəki hansısa qrupa qarşı eyni mövqedən çıxış edirsiniz.

- Hakimiyyət daxilində nə ola bilər? Şeyxin hörmətli adamlarla yaxın münasibəti var. Vallah məni elə şeylərə qatırırsınız ki. Belə məsələlər mənə aid deyil.

- Şeyxin əhsan süfrələri-nə qarşı çıxması və deyilənə görə, sonda qalib gəlməsi ət-rafında da müzakirələr aparılır.

- Şeyx iqtidarın ən yaxın adamıdır, dini rəhbərdir. Görün məni hara aparıb çıxarmısınız. Az qalır məni Fransa prezidenti ilə bir eləyirsiniz. (gülür) Bu mə-sələlər mənlilik deyil.

- Amma siz də Bakıda ki-fayət qədər tanınan adamsınız, hətta deyilənlərə görə, bəzi çevrələrdə avtoritet sayılırsınız...

- Qardaş, mən kiməm? Öl-kənin rəhbəri, prezidenti var. Belə şeylər mənim nəyimə la-zımdır. Mənim yeganə məq-sədim Azərbaycan dövlətinə, cənab prezidentə və YAP-a xidmət etməkdir. Adamlar var ki, bir gün iqtidar, o biri gün müxalifət olur. Yox, mən bu dünyaya bir sifətdə gəlmişəm, bir sifətdə gedəcəyəm. Mə-nim bir partiyam var, YAP - Heydər Əliyevin partiyası.

□ **Elsad PAŞASOY**

Müsavət Partiyasında başqanlıq seçkilərindən sonra seçkinin nəticələrindən narazı qalan şəxslər oktyabrın 29-da axşam saatlarında şəhərin çayxanalarının birində çay süfrəsində bir araya gəliblər. Görüşdə Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı iştirak edib.

də istefaların qarşısını almaq üçündür” sualına T. Abbaslı belə cavab verdi: “Təbii. Bu fikirlər müzakirələrə əsaslanaraq söylənən fikirlərdir. İndiyə qədər istefa verənlər Qubad bəyin tərəfdarlarıdır. Təbii ki, Qubad bəy də istəməz ki, tərəfdarları partiyadan istefa versin və tərəfdarları partiya daxilində azalsın. Mənim tərəfdarlarımdan

yol açacaq. Fraksiyanı təkmən yaratmıram. Yaradılsa birgə yaradılacaq. Orada mən və tərəfdarlarım, Qubad bəy və tərəfdarları təmsil olunacaqlar”.

“Yaradılacağı deyilən fraksiya partiyanın yeni başqanının legitimliyini tanıyacaqmı” sualına T. Abbaslının cavabı belə oldu: “Mən qurultayın qərarlarını

mələr başa düşülən ola bilər. Amma seçkilər orqanlarda iştirakdan imtina edərək, seçkilər orqanları tanımadan yaradılan birliklər separatçılıqdır. İnanmıram ki, belə bir addımı kimlərsə atsın, amma atanlar olarsa da dəstək qazanması mümkündür. Fraksiya yaratmaq fikrinə düşənlərin siyasi biliklərə sahib olması vacibdir, siyasi partiyada fəaliyyətlə, dövlət idarəçiliyində iştirakı qarşıdırmaq olmaz. Siyasi partiyanın siyasi xəttini seçkilər orqanları (Məclis, Divan) müəyyənləşdirir. Kimlərsə bu



Siyasi qoturları qaşımaq mövsümü başladı - Əli Kərimlinin şər dəstəsi yenə...

Hakimiyyətlə gizli anlaşma içərisində olan Fuad Qəhrəmanlı missiyasına uyğun olaraq qəzetimizə böhtanlarını davam etdirir

AXCP sıralarında başlamış istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları təşkilatın şər makinasını yenidən işə salıb. Bu cür hallarda AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən Müsavatın, ya da “Yeni Müsavat” qəzetinin üstünə gəlirlər. Sənari də məlumdur - sən demə, bunların əslində siyasi iflası olan çöküşləri hakimiyyətin yüksək miqdarda pul xərcləyərək, bizlərə də sifariş verərək, təşkil etdiyi sui-qəsdidir. Sıralarından gedənləri də dərhal xain adlandırırlar.

Arsenal kasad olduğu kimi, bunu icra edənlər də azsaylıdır. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözəndən salmaq, ləkələmək kimi hakimiyyət qarşısında öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə qarşı danışır. İddialara görə, onu məhz bu fəaliyyətinə və gələcək öhdəçiliyinə görə hakimiyyət bir vaxtlar həbs etmədi. Arif Hacıli və başqa müxalifət funksionerləri uzun zaman həbsdə qaldı; eyni ittiham üzrə yalnız bir nəfər azadlıqda saxlandı - Fuad Qəhrəmanlı. O zamandan bu yana, Fuad Qəhrəmanlının “həyat və yaradıcılığı” ancaq və ancaq Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə həsr olunub. Bu adam intriq yayır, ağı yalanlar danışır, müsavətçilərə şər atır, müxalif mühiti bulandırır. Buna görə də bütün təminatları həll olub: “Hətta o dərəcədə ki, artıq kənarında “başqalarını” da təmin edir...”

Əli Kərimlinin şər makinası kimi virtual məkanda böhtan ifraz edən F. Qəhrəmanlı bu dəfə də şəkərinə uyğun olaraq, “Yeni Müsavat” qəzetinin üstünə gəlib. Nəyə görə? Bəyin hücum bəhanəsinə nə səbəb olub? Qəzetimiz AXCP-dən istefalar barədə xəbərlər dərc edib! Bu qədər bəsit. Buna görə də yenidən hədəfə götürülmüşük. Qəhrəmanlı üçün də meydan açılıb, üzərinə götürdüyü təəhhüdün icra etmək üçün bundan gözəl fürsət ola bilməzi.

Deməli, Əli Kərimlinin yayın orqanı olan “Azadlıq” qəzeti Müsavat Partiyası haqqında, oradan istefalar, bəyanatlar barədə səhifə-səhifə yazılar yazır, qurultaya görə bu təşkilatdan narazı qalanların hətta sosial şəbəkələrdəki statuslarından məqalələr düzəldə bilər, Müsavatı guya artıq iflas olan təşkilat kimi təqdim edər, amma biz Əli Kərimlinin müşaviri Şakir Abbasovun, Qarabağ qazisi İslam Mahmudovun istefa və bəyanatlarını, (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvünün istefa xəbərlərini verə bilərik. Sonuncu barədə xəbərlər isə Fuad Qəhrəmanlının iddia etdiyi kimi, “Yeni Müsavat”ın deyil, agentlikləridir.

Əslində Əli Kərimli başda olmaqla, bu siyasət cüvəllağlarına baş qoşmamaq da olar. Bunları zətin zaman-zaman yanlarından gedən dostları özləri ifşa edirlər. Siyasi və insani iflasın son mərhələsini yaşayan bu uğursuzlara fikir vermək də olardı. Kimdi ki, bunları ciddiyyə alan. Ciddiyə alanlar olsaydı, ətrafındakılar niyə dağılırdı.

Sadəcə, bu Əli Kərimlinin bir şəkəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hər dəfə də özünü gəlib, bizlərə sürtür.

İndi yenə həmin sezondur. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin.

İçində Fuad Qəhrəmanlı qarışıq. Onun hakimiyyətlə gizli anlaşmasına yem vermək nə dərəcədə doğrudur, deyə özümüzden sormağdayıq.

□ Etibar SEYİDAĞA

□ Musavat.com

Müsavətdə fraksiya yaratmaq istəyənlər görüşdü

Partiyadan isə bu istiqamətdə müzakirələrə sət münasibət bildirildi



Tural Abbaslının “Yeni Müsavat”a verdiyi məlumat görə, görüşdə partiya daxilində yaranmış durum və fraksiya yaradılması barədə müzakirə aparılıb. Ümumi fikirlər üst-üstə düşüb. Fraksiyanın yaradılması üçün ümumi razılıq əldə olunub: “Fraksiya yaratmaq bölücülük və sabotaj üçün deyil. Nizamnamədə partiya daxilində fraksiyanın yaradılması ilə bağlı qadağa yoxdur. Düzdür, nizamnamədə fraksiya sözü işlənməyib. Ancaq əsas odur ki, bu tip birliklərə də qadağa qoyulmayıb. Ona görə də heç bir nizamnamə pozuntusu yoxdur. Bunun adını qərəzli şəkildə yazmaq, bölücülükə əlaqələndirmək düzgün deyil. Görüşümüzdə də müzakirələrimiz əsas o istiqamətdə gedirdi ki, bütün fəaliyyət nizamnamə çərçivəsində baş verəcək. Nizamnamənin bir bəndi belə pozulmadan addımlar atılacaq və heç bir halda partiyadan istefa verməklə nəticələnməyəcək”.

“Görüşdə iştirak edən digər şəxslərin də mövqeyi bu cürdür ki, fraksiya həm

heç kim istefa verməyib və hələlik istefa vermək fikirləri də yoxdur. İstefalar ümumi partiya ziyana vurur. Biz partiyadaxili rəqəbat mühitini yaradıb partiyanın daha da güclənməsi üçün fraksiya yaratmağı düşünürük. Fraksiya partiyanın işində aktiv iştirak edəcək, tədbirlərə qatılacaq”.

T. Abbaslı qeyd etdi ki, hazırda Müsavatda başqan Arif Hacıli tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşmış və bu da partiyadaxili demokratiyaya uyğun deyil. O, alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac olduğunu söylədi: “Əks fikir demək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. İllərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına

tanıyıram. Qurultayın seçdiyi başqanın legitimliyini də tanıyıram, qurultayın iradəsinə tabeyik. Mən düşünürəm ki, o fraksiyada təmsil olunacaq kimsə seçkilərin saxta keçirildiyini iddia edir və edəcək. Görüşümüzdə də bu barədə müzakirə apardıq. Qubad bəylə Vurğun bəy dedi ki, biz qətiyyənlə saxtakarlığın olduğunu demirik, biz sadəcə olaraq ədalətliyin pozulduğunu söyləyirik”.

Müsavət başqanının müavini Səxavət Soltanlı partiya daxilində fraksiya yaradılmasının hakimiyyətin maraqlarına xidmət edəcəyini bildirdi: “Bu məsələdə mənim fikrim birmənəlidir. Müxalifətdə olan, hədəfi demokratikləşmə olan, avtoritar hakimiyyətlə üz-üzə qalan bir partiyanın siyasi xəttinə qarşı çıxmaq hakimiyyətin maraqlarına xidmət etməkdir. Bu başqa məsələ ki, nizamnamə ilə də fraksiya yaradılması mümkün deyil. Hardsa partiyanın daxilində seçkilər orqanlarında iştirak etməklə qərarların keçməsi üçün birləş-

qərarların qəbulunda iştirak edirsə, gözəl, kimlərsə bu qərarların əleyhinə işlər aparacaqsa, onlar özlərini ifşa edəcəklər”.

Müsavət Məclisinin üzvü Mustafa Hacıbəyli də bildirdi ki, partiyanın nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıb. Həmin adamların fraksiya yaratmaq təşəbbüsü nizamnaməyə uyğun olmaqla yanaşı, arzu edilən deyil: “Şəxsən mən buna təəssüf edirəm. Amma məsələnin bir tərəfini qeyd edirəm ki, həmin adamlar uzun müddət qruplaşma kimi fəaliyyət göstərirlər və partiyada qruplaşma marağından çıxış edirlər. Əgər fraksiyanı elan edəcəklərsə, bu, həmin qruplaşmanın artıq etiraf edilməsi və rəsmiləşməsi demək olacaq. Bu baxımdan o fraksiyanın yaradılmasına faciə kimi də baxmıram. Uzun müddət həmin insanlar Müsavatda qrup maraqları çərçivəsindən çıxış edirlər. Amma partiya rəhbərliyi bundan xəbərdar olsa da minlərlə üzvlərimizin bundan xəbəri olmayıb. Xəbəri olmayıb həmin adamlar qrup marağından çıxış edirlər. Fraksiya elan ediləcəksə, bunun bir müsbət tərəfi olacaq ki, onların uzun müddət qruplaşma çərçivəsində fəaliyyət göstərdiklərini artıq Müsavatın bütün üzvləri biləcəklər”.

“Fraksiyada təmsil olunacağı gözlənilən Qubad İbadoğlu deyib ki, partiyanın yarısı onun tərəfindədir. Bu, o deməkdir ki, fraksiya yaradılsa partiyanın yarısı orada təmsil olunacaq” sualını M. Hacıbəyli belə cavablandırdı: “Belə bir şey ola bilməz. Əgər qurultay indi keçirilsəydi mən əminəm ki, 200 səs yığan namizəd indi heç 50 səs yığa bilməzdi”.



Elektroşokla düzələn deyillər

Zamin HACI
zaminhaci@gmail.com

Deputatxana üzvlərimiz bugünlərdə yığışib təzə qanun qayırlar ki, azərbaycanlılara qarşı elektroşok qurğusundan istifadə eləməyə icazə verilsin. Yanlış anlamayın, özləri eləməyəcək, polislərə səlahiyyət veriblər onlar eləsinlər. Çünki haqq üçünə, deputatların işi-gücü çox olur: dükan aç, arvad-uşağı xaricdə gözdür, xaş yeyib gəyir, məşuqəyə təzə villa al və sairə. Hələ aradabir "yuxarıdan" gələn ömr və tapşırıqlara əsasən düymə basmaq, Amerikanı söymək, Jirinovskini qəbul eləmək tipli xırda-para işlər də olur. Azərbaycanlıları elektroşoklamaq da bunun üstünə gəlsə gərək deputat yorğunluqdan yıxılıb ölsün. Deputat öləndə gərək onun yerinə təzəsi qoyulsun. Bunun əli düyməyə öyrəşsin, dükan açsın və sairə.

Gördüyünüz kimi, deputat olmaq ağır vəzifədir və azərbaycanlıların elektroşoka verilməsinin polislərə tapşırılması azərbaycanlılar tərəfindən çox alqışlanır.

Doğrudan da bu azərbaycanlılar son illərdə yaman artıb-tərəyiblər, bəziləri isə həddindən artıq həyasızlaşmışdır, görürsən orda-burda mızıldanırlar ki, niyə bizə neft pulu verilmir, niyə Qarabağ qaytarılmır, niyə qiymətlər bahadır, niyə, niyə, niyə... Gözünə girsin tiyə! Vallah, dünyada bu cür qədirdilməz camaat tarixən görünməyibdir! Bunlardan ötrü ən uzun bayraq dirəyi düzəldirsən, peyk uçurdursan, Binəqədiddə ot əkirsən, ancaq yenə narazıdırlar. O üzdən, elektroşok qərarı çox önəmlidir, hətta bir qədər gecikmişdir.

Yeri gəlmişkən, deputatxanada müzakirələr zamanı da azərbaycanlıların bu abırsız hərəkətlərinə diqqət yönəldilmişdir, misal üçün, bir deputat xanım deyib ki, azərbaycanlıları elektroşokla tutmaq ədalətsizdir, onları ayağından güllə ilə vurmalyıq. Necə gözəl təklifdir...Doğrudan da bəzən görürsən azərbaycanlı elektroşok məsafəsi qədər yaxına gəlmir, polis otluğun içində gizlənib ona yaxınlaşan anda isə duyuc düşüb saatda 120 kilometr sürətlə qaçır. Belə olan halda nə elektroşok? Ayağından güllə ilə vur, qaça bilməsin.

İkincisi, elektroşok qanunu qəbul olunub, ancaq bilinmir bunun elektrik enerjisi pulu kim tərəfindən ödəniləcəkdir. Bəs bu qurğunu toka qoşmaq lazım deyilmi? Məncə, deputat yoldaşlar növbəti dəfə yığışanda gərək qanunda düzəliş eləsinlər, ordaki 34-cü maddənin 77-ci bəndinə beləncik yazılsın: "Elektroşok tətbiq edilən azərbaycanlı ayıldandan sonra həmin elektrikin pulunu dövlətə ödəməyə borcludur". Bəs nə! Havayı elektrik var!? Kilovattı filan qədər manatadır.

Hesab edirəm ki, azərbaycanlıların qabağını bu qərarla da saxlamaq mümkün olmayacaqdır. Elektroşok zəif tətbiqatdır, üstəlik, bunlar elə həyasız tayfadır ki, bir neçə dəfə elektroşoka verildəndən sonra bir növ adət-kərdə olacaqlar, polisi görəndə özləri istəyəcək, deyəcəklər, rəis, nə olar, mənə tok burax, kayf tutum.

Bu baxımdan, xahiş edərdik ki, deputatxana üzvlərimiz azərbaycanlılarla daha sivil, çağdaş, modern, yenilikçi üsullarla mübarizə aparsınlar.

Misal üçün, zəhərli qazlardan yararlanmaq olmazmı? Bunlardan qeyd edə bilirik iprit, zarin, zoman, adamsit, fosgen, difosgen, sinil turşusu, lyuziit, xloritsian, difenilxlorarsin, difeniltisanartsin, xlorasetofenon və sairəni.

Küçə və magistrallarda üstü örtülü, gizlədilmiş çalalar qazmaq, tələ qurub azərbaycanlıları tutmaq da yaxşı tədbirlər olar. Bəzi azərbaycanlılar et, buğda səpilməsi tipli tələlərə çox asan düşürlər.

Əgər mübarizədə milli adət-ənənələrimizə doğma-lıq ruhunu qorumaq istəyiriksə siçan dərmanı, paz soxmaq, qılınclamaq, şaqqalayıb şəhər darvazasından asmaq, başını kəsib payaya keçirtmək kimi üsullardan da faydalı şəkildə yararlanmaq olar. Bunlardan bəziləri iqtisadi baxımdan da elektroşokdan üstündür, xərci azdır. İndi söz əlaqədar təşkilatlarıdır.

Əksəriyyəti "susan çoxluqdan" və "sözəbaxan oğlanlar"dan ibarət olan Milli Məclis siyasi hakimiyyət üçün gec partlayan "mina" rolunu oynamaqda davam edir.

Parlament üzvləri ən hələdici məqamlarda hakimiyyətin "qırmızı xətti"ne gizli və açıq zərbələr endirirlər. Burada xarici amillərlə yanaşı, intellekt azlığı və oliqarxların mənafeyi əsas rol oynayır.

Ayrı-ayrı parlament üzvlərinin çıxışları çox zaman iqtidarı çıxılmaz vəziyyətdə qoyur. Bugünlərdə MM üzvü Qalib Salahzadənin bələdiyyələr barədə söylədiyi fikirlər iqtidarda təlatüm yaratdı.

Bütün bunlar kiçik detallar olsa da, qanunverici orqanın radikal idarəçilik tərəfdarı kimi çıxış etməsi çoxsaylı suallar yaradır.

Görünən budur ki, Milli Məclisin tərkibi siyasi hakimiyyətin özünü də sərt idarəçiliyə vadar edir.

Bir sözlə, baş verənlər hakimiyyət daxilindəki sərt idarəçilik tərəfdarlarının reванşı kimi səciyyələndirilə bilər. İslahatlar tələbinə "daha qapalı cəmiyyət" cavabının hansı təlatümlərə gətirib çıxara biləcəyini anlamamaq üçün yalnız elə bizim deputatların intellektinə malik olmalısın. Parlamentin aqressiv üzvləri belə hədyanların nələyə gətirib çıxara biləcəyinin fərqi də deyil.

Milli Məclisin iclasları və onun ətrafında cərəyan edənlər göstərdi ki, iqtidar daxilində kimlərsə yenə də ölkə başçısına "ayı xidməti" göstərir. Demokratiyanı boğ-



Parlamentdə

basdırılan "minalar"

Görünən budur ki, Milli Məclisin tərkibi siyasi hakimiyyətin özünü də sərt idarəçiliyə vadar edir

maç çağırışları təsadüfi deyil. Bunlar 2015-ci il seçkilərini daha demokratik keçirmək tələblərinə, "ümumiyyətlə demokratiya olmayacaq və bu, qanunverici səviyyədə tənzimlənəcək" cavabından başqa bir şey deyil.

Nə baş verdiyini anlamayan, geosiyasi durumu qiymətləndirə bilməyən bu insanların "xidməti" kimə və nəyə lazımdır? Baş verənlər yaxşı hazırlanmış təxribat ssenarisinə də bənzəyir. Azərbaycan təcridcən, lakin inamlı addımlarla xaosa sürüklənir. Bir sözlə, ölkədəki vəziyyət 1991-92-ci illəri xatırladır. Parlamentdə tez-tez səslənən "müxalifətçi başının kəsilməsi" hədəsi mübarizənin yenidən küçə müstəvisinə köçürülməsinin xəbərçisi hesab oluna bilər.

Vurğulayaq ki, Milli Məclisin qanunların sərtləşdirilməsi istiqamətində atdığı addımlar, jurnalistləri və müxalifətçiləri susdurmaq cəhdləri hakimiyyət böhranını daha da dərinləşdirir. Görünür, siyasi güzəştlər limitinin bitdiyini dərk edənlər yenidən ölkədə "qiyam, çevriliş" oyunları hazırlamaq və bu yolla siyasi səhnədə qalmaq istəyirlər. Bunun artıq effekt verməyəcəyini hamı anlayır.

Azərbaycan hakimiyyətinə islahatlar üçün vaxt verilib. Parlamentin konstitusiyaya zidd, qaragüruh addımları ilə vəziyyəti düzəltmək mümkün deyil. Zəruri addımlar bu gün atılmalıdır. Əks təqdirdə, seytnot qaçılmaz olacaq. Bunun üçün iqtidar resurslarını və vəziyyəti düzgün dəyərləndirməlidir. Yanlış təhlil və

imkanların şişirdilməsi fəsadlar törədir. Bu gün parlamentdə sərt idarəçiliyə keçmək tərəfdarları faktiki olaraq iqtidarın daha da zəiflədilməsinə çalışırlar.

Burada xatırlatmaq yerinə düşərdi ki, 1991-ci ilin avqustunda SSRİ-də sərt idarəçilik və mətbuatı boğmaq tərəfdarlarının yaratdıqları "QKÇP" imperiyanın dağılması və hakimiyyət dəyişikliyi ilə sonlandı. Siyasətdə radikalıq heç də həmişə müsbət nəticə vermirdi. Reallığa söykənməyən radikalıq isə iflasa səbəb olur.

Parlamentin tənqidi qadağan etmək çağırışları və qana çağırışı faktiki olaraq "azərbaycansayağı" "QKÇP"-nin yaradılması cəhdləridir. Belə sərəm addımların qarşısı alınmasa, proseslər idarələnməz məcraya yönələ bilər. Qərbin enerji layihələrinə qoşulan, Rusiya və İran kimi qonşuları olan bir ölkədə "QKÇP" yaratmaq cəhdlərinin effekt vermə biləcəyinə yalnız psixoloji problemi olan insanlar inana bilər.

Ən acınacaqlısı isə odur ki, bu gün hədyan söyləyən MM üzvləri arasında xarici qüvvələrin "təsir agenturası" kifayət qədərdir. Bu isə parlamentdə basdırılan "minalar"ın yarada biləcəyi təhlükələrdən xəbər verir...

□ **Azər RƏŞİDOĞLU**

Xanlar Hacıyev Avropa Məhkəməsindən gedir

"Hələlik heç bir planım, qərarım yoxdur"

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev bu vəzifəni tərk edəcək. Azərbaycanın Məhkəmə-Hüquq Şurasının Avropa Məhkəməsinə Azərbaycandan hakimin seçilməsi üçün elan etdiyi müsabiqədə namizədliyini irəli sürənlər arasında Xanlar Hacıyev yoxdur.

Məhkəmə-Hüquq Şurası məsinin yeni qaydalanna Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə sentyabrın 26-da start verib. Oktyabrın 15-də namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Hazırda Məhkəmə-Hüquq Şurası namizədlərin sayını və kimliyini dəqiqləşdirir.

"Mediaforum" saytına açıqlamasında Xanlar Hacıyev deyib ki, Avropa Konvensiyasına və Avropa Məhkə-



Xanlar Hacıyev

hakimlərin səlahiyyət müddətini iki il uzatmışdı. Mənim də səlahiyyət müddətim iki il uzatılmışdı. Avropa Məhkəməsinin hakimi kimi səlahiyyət müddətim 2015-ci ilin oktyabr ayının 31-də başa çatır. Yenidən namizəd ola bilmərəm".

Xanlar Hacıyev bildirib ki, hələlik gələcəklə bağlı planı yoxdur, Azərbaycana qayıdıb-qayıtmayacağı haqda da bir qərar verməyib: "Hələlik heç bir planım, qərarım yoxdur".

Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsində 2003-cü ildən çalışır. 2008-ci ildə o, yenidən bu vəzifəyə seçilib.

1956-cı ildə Gəncədə anadan olan, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, hüquq elmləri doktoru Xanlar Hacıyev 1988-1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi, 1990-92-ci illərdə Azərbaycan Ali Məhkəməsinin hakimi, 1992-1993-cü illərdə Azərbaycan Ali Məhkəməsi sədrinin birinci müavini, 1993-1998-ci illərdə Ali Məhkəmənin sədri, 1998-2003-cü illərdə Azərbaycan Konstitusiyası Məhkəməsinin sədri vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.

Xəbər verdikimiz kimi, AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa verib. Bəyanat müəllifləri bildirib ki, qərarın verilməsinin səbəbi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimovla qarşı aparılan kampaniyadır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında K.Rəhimovun partiya ilə əlaqəsini kəsdiyini deyib: "O, uzun müddətdir ki, AXCP ilə əlaqəsini kəsib."



Kəmaləddin Rəhimov

vəzifə yox, əqidə dalınca gəlmişəm. Belə gic-gic sayıqlamalardan sonra bizimi tanımır? Yaxud Məhəmməd bəyi, Mais bəyi, Məmmədzadə El-nuru, Zabit Hüseynovumu tanımır? Axı bunlar tutulanlar, hərəkətdə olanlardır. Ay vicdansızlar, siz niyə bunları tanımırırsınız?!

- Xahiş edirəm səmimi deyən, sizin istefanızda "Yeni Müsavat"ın, Müsavat Partiyasının hansısa rolu varmı?

- Deyirlər boğulan saman çöpündən yapışır. Müsavatın

Özlərini təqib olunmuş kimi aparanlar



Xalid KAZIMLI

•• İlənin siyasi partiyalarında problem var: Özlərini istefa verir, qruplar qopur, bəziləri narazılıq bildirir, bəyanat yayır. Mühacirət edənlər, düşərgə dəyişənlər də olur.

Bunlar olan şeylərdir. Monolit təşkilat deyilən bir şey yoxdur. Kimsə öz partiyasının monolitliyini elan edərsə, bilin ki, o partiyada demokratiyadan, özünüifadə azadlığından əsər-ələmət yoxdur və ağa-kölə münasibətləri bərqərar edilib.

Ancaq maraqlıdır ki, partiyalar öz daxillərində gedən proseslərin işıqlandırılmasını sevmirlər və bunu "sifarişlə nüfuzdan salma", "məqsədyönlü anti-təbliğət aparma", "partiyayı daxildən parçalama" kimi səciyyələndirir, müvafiq reaksiyalar verirlər.

Belə çıxır ki, istefa verənləri bu işə qəzetçilər təhrik edir, yaxud ayrılanların yaydıqları bəyanatları qəzetçilər yazırlar.

Elə deyil, cənablar. Qəzetçilər yalnız ünvanlarına göndərilmiş, sosial şəbəkədə paylaşılmış istefa bəyanatlarından çıxış edərək nəşr yazırlar, daha dəqiqi, yazılanları yazırlar. Bu da onların gördüyü işdir və xeyli dərəcədə də xoşagəlməz işdir.

Çünki üstündən bir neçə gün keçir, hansısa partiyadan ayrılmış şəxs və ya qrup barədə informasiya verən media orqanı ittihamlara məruz qalır.

Bizim bəxtimizdəndir, ya nədəndir, bilinmir, ancaq bir istefa barədə xəbəri 5-ci, 10-cu növbədə dərc etsək də və həmin o "eksklüziv istefa xəbəri"nin müəllifi başqa media qurumları olsa da, adətən "Yeni Müsavat"ın adını hallandırmırlar.

Axırıncı dəfə bu işi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı edib. O, sosial şəbəkədə "partiyaya qarşı tərribatlar"dan yazıb və "Azadlıq" qəzeti də bu statusdan xəbər düzəldərək "AXCP-yə qarşı tərribatlara partiyadan sərt cavab" başlığı ilə verib.

Qəhrəmanlının yazısında deyilir ki, Xalq Cəbhəsinə qarşı hər çirkin üsula əl atırlar: "Bu işdə rəqəbat aparan iqtidaryönlü media arasında "Yeni Müsavat" hamıdan öndə olduğunu sübut edib, "keçici qızıl bayrağı" artıq neçəci dəfədir qazanır. Demək, Ramiz müəllimin müşavirələrində iştirak boşuna deyilmiş".

"İqtidaryönlü media", "Ramiz müəllimin müşavirələrində iştirak" və sair tikanlı sözlərlə, kirli-paslı atmacalarla müşayiət olunan və bir siyasət adamına yaşaymayacaq şəkildə əsəbi, isterik yazıda xeyli haqsız ifadələr, eləcə də əvəzində özünü daima təqib olunmuş kimi hiss etmək görüntüsü var.

Məsələ ondadır ki, istefa verən şəxslər də F.Qəhrəmanlı kimi öz fikirlərini sosial mediada yayırlar və gənc jurnalistlər bunu görüb xəbərə çevirirlər. Bu qədər bəsit. Bundan ötrü "Ramiz müəllimin müşavirələri"ndə iştiraka ehtiyac yoxdur.

Hər 3-5 dəqiqədən bir sayta dünyada, regionda, ölkədə baş verən hadisələrə dair xəbərlər qoyulur. Onların içində iqtidarın və ya müxalifətin xoşuna gəlməyən onlarla xəbər olur.

Ona qalsa, son bir ayda bu qəzet və saytın işçilərinin bir çoxunun yaxın olduğu Müsavat partiyasının daxilindəki durumla bağlı onlarla yazı gedib və onların da bir çoxunu "partiyanın ictimai nüfuzuna yönəlməli məqsədyönlü təbliğət" kimi səciyyələndirmək mümkündür. Amma xoşbəxtlikdən, Müsavat rəhbərliyi anlayır ki, bu yazılar mövcud olan problemə dairdir, yəni od olmasa, tüstü də çıxmıyacaqdı (hərçənd bu partiyanın bəzi funksionerləri də bəzən özlərini "yurd"çular kimi aparmaq istəyirlər).

Bütün bunlar ona görə meydana çıxır ki, AXCP rəhbərliyi inhisarında olan qəzetə məhz bu cür yanaşır - onu təbliğət, təşviqat rupu kimi istifadə edir və elə bilir ki, başqa qəzetlərdə, saytlarda çıxan hər bir yazı mütləq siyasi rəhbərliyin ikiqat süzgecindən keçir, nəyi verib, nəyi verməmək partiya rəhbərliyi səviyyəsində müzakirə olunur, qərar qəbul edilir.

Belə bir şey yoxdur. Hazırda media qurumlarının xəbər siyasəti olduqca çevik və dinamikdir. Hansı xəbəri verib, hansını saxlamaq barədə çox fikirləşən media qurumları autsayder olmağa məhkumdur. Müasir medianın əsas tələbi operativlikdir, ona görə də başqa saytlarda və sosial şəbəkələrdə xəbər üstünə çıxan jurnalist uzun-uzadı düşünmədən onu verəcək və vecinə də almayacaq ki, bu hansısa siyasi partiyanın "ümdə maraqlarına ziddir".

Qəfət yuxusundan ayılmaq, bolşevik yanaşmalarından imtina etmək və xroniki skeptizmdən xilas olmaq lazımdır. Heç də hamı sizi təqib etmir.

AXCP-nin keçmiş təşkilat sədri od püskürdü

Onun iddiaları tamamilə əsassızdır. Ola bilsin ki, o, hansısa təsir vasitəsilə öz gedişini ajiotaj kimi təqdim edir. Onun partiyada heç bir statusu yox idi. Onunla birlikdə partiyayı heç kim tərk etməyib". F.Qəhrəmanlı facebook səhifəsində istefanın kökündə "siyasi korrupsiya"nın olduğunu iddia edib və "Yeni Müsavat"ın da bostanına daş atıb. Həqiqəti ortaya çıxartmaq üçün K.Rəhimovla danışdıq:

- Kəmaləddin bəy, AXCP-nin Sumqayıt təşkilatında nə baş verib?

- Mən 1,5 il burda sədr oldum. Amma artıq gördüm ki, yanlış seçim etmişəm.

- Nə mənada yanlış?

- Mən bunlarla əvvəldən danışmışdım. Demişdim ki, elə təşkilat quraq ki, həqiqətən Rəsulzadə-Elçibəy yolunun davamçısı olsun. Bu ümidlə də biz gəldik. Düzdür, orda tanışdığım, əqidəsinə hörmət etdiyim insanlar da var idi. Ona görə də dəvət etdilər, mən də öz ətrafımla birgə AXCP-yə gəldim.


- Hardan?

- Heç bir partiyanın üzvü deyildim. Türkiyədəki beynəlxalq təşkilatın MDB təmsilçisi idim. Amma münasibətlər var idi. Dedim Sumqayıtda sizin təşkilat zəifdir və razılaşdıq ki, gəlirik, saxta yox, həqiqi mübarizə aparırıq. 2012-ci ildə mən artıq AXCP-nin Sumqayıt təşkilatının sədri idim. O vaxt İctimai Palatanın Sumqayıtdakı qüvvələrini birləşdirdik. Cəmi 4 ay müddətinə artıq aktivlərin sayı 150-ni keçməyə başlamışdı. Biz demişdik ki, şəxsi və ya qrup mənafeyi arxa planda olacaq və həqiqi mübarizə aparacağıq.

- Bəs sonra nə baş verdi ki, ayrılmalı oldunuz?

- Qruplaşmalar yaranmağa başladı. Sözsüz ki, hakimiyyət burda aktivliyin olmasını istəmirdi. Məndən əvvəlki

Kəmaləddin Rəhimov: "Əgər səsini kəsmənsəniz, hökumətlə bağlılığınız haqda səs yazılarını yayacağıq"



sədr və tərəfdarları vasitəsilə haqqımda müxtəlif şayiələr yayılmağa başladı. Bununla bağlı rəhbərliyə müraciət etdim ki, belə söz-söhbət gədir, Kəmaləddin kimi desəydilər, boş verərdim, amma təşkilatın sədriyəm. Ona görə də gəlin, araşdırın, tədbir görün. Ancaq bütün bunlara biganə yanaşdılar. Nəhayət, AMİP-dən qovulmuş İsa Qurbanovu Sumqayıt təşkilatına sədr seçdilər. Özü də biz bilirik ki, onun dövlət orqanları ilə bağlılığı çoxdur. Bu faktları da onlara demişik ki, 3-4 nəfər var, onlar həm YAP-ın, həm AXCP-nin üzvüdür. Hər dəfə deyəndə "hə, nə olsun ki" dedilər, tədbir görmədilər.

- Sizin istefanızı partiya rəhbərliyində əvvəlcə təkbiz etdilər, sonra da bu istefada pul amilinin rol oynadığı, hətta "Yeni Müsavat"ın da "rolu"nun olduğu barədə iddialar səsləndirən tapıldı. Bu haqda nə deyə bilərsiniz?

- Eşitdiyimə görə belə gic-gic sözlər deyiblər. Birincisi, Fuad Qəhrəmanlı demişdi

onları tanımırıq. Mən də deyirəm ki, Fuad Qəhrəmanlı, sən bizi tanımırınsa, AXCP-nin gəncləri ilə Sumqayıtda keçirilən görüşə mən Kəmaləddin 70 nəfər göndərəndə bəs necə tanıyırdın? Biz baş verənlərlə bağlı Fuad Qəhrəmanlıya deyəndə və "bu haqda nə düşünürsünüz" soruşanda deyirdi ki, mənə qatmayın, mən o söhbətlərə qarışa bilmirəm. Bunlar Əli Kərimlinin imzası ilə verilən partiya vəsiqələrini tanıyırlarsa, onda özləri də saxtadırlar, agentdirlər. Rafiq Daşdəmirli, Nemət Əliyev və digərlərinin Sumqayıtda dayağ dəstələrinin yaradılmasında, partiya üzvlüyünə qəbul olunması iştirak etməsi faktıdır. İndi deyirlər tanımırıq. Bu gəncləri bunları doğrudanmı tanımırıqlar? Axı bir həftə qabaq Rafiq Daşdəmirli Sumqayıtda gəlib mənə təklif etdi ki, sən Allah, sakit ol, eşitmişik istefa verirsiniz, getməyin, 2018-də Əli Kərimli prezident olacaq, səni də Sumqayıta icra başçısı qoyacağıq. Mənə ona dedim ki, Rafiq bəy, mən vəzifələri görmüşəm, bura da

Sumqayıt təşkilatı ilə, Fəxrəddin bəylə bizim münasibətimiz sağlam olub, mübarizəmiz də bir olub. Bunlar hansı puldan danışıq? Tutulanda mənim cəriməmin yarısı ödənildi, yarısı pensiyamdan çıxıldı. Mən dost-tanışlarımla xətti ilə adamlar yığıb Bakıya aksiyaya adamlar getirdim, pul bunumu deyirlər? Mən ailəmi xəstə qoyub bunlara pensiyamı xərcləmişəm. Hansı şərfədən, kişilikdən danışırlar? Mən onları debata da çağırıram. Cürətləri çatırsa, gəlsinlər çıxacaq debata.

- Əli Kərimli ilə görüşə cəhd etdinizmi?

- Bəli. Həsən Kərimovla da danışdım. Dəfələrlə dedim ki, şəxsən Əli Kərimli ilə görüşmək istəyirəm. Amma dedilər bəy deyir arxayın olsun, onun arxasında yam, narahat olmasın.

- Bundan sonrakı addımınız nədən ibarət olacaq?

- Biz AXCP-dən çıxmaqla siyasi fəaliyyətimizi dayandırmırıq. Seçimimizi edəcəyik. Həqiqətən Rəsulzadə-Elçibəy yolunu tutan, şərfəli, ləyaqətlə mübarizə aparan təşkilatla birləşib orda mübarizəmizi davam etdirəcəyik. Bizdə siyasi alverlə məşğul olanlar haqqında kifayət qədər faktlar var. Onlara xəbərdarlıq da etmişəm ki, əgər səsini kəsmənsəniz, bizdə hökumətlə bağlılığınız haqda olan səs yazılarınız internet yayımına buraxılacaq. Üç gün bundan əvvəl mənimlə görüşmək üçün Sumqayıta gələn şəxs indi mənə tanımadığını deyirsə...Bizdə də faktlar var, bəzidirin. Alverinizi qurtarın, bu xalqla oynamayın.

□ Elşad PAŞASOY

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasında çıxışında bir sıra sahələrdə mövcud problemləri qabartmasından sonra rəsmi dövlət qəzeti olan "Azərbaycan" sət tənqidi yazı dərc edib. Yazı əsasən cəmiyyətin sütunlarını təşkil edən üç sahəni-təhsil, elm və telekanallara həsr edilib.

Yazıdan ilk növbədə Təhsil Nazirliyi hədəfə alınıb. Sitat:

"5 ildən artıqdır ki, təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə" çevrilib. Hamımız yaxşı bilir ki, təhsildə yüksək nəticə göstərən şagirdlərimiz məktəblərə yox, məhz hazırlıq kurslarına, "repetitorlara", daha doğrusu, bunları təmin etməyə gücləri çatan valideynlərə borcludurlar. Ali təhsil məktəblərində müəllim nüfuzu tələbədən umulan maddi təmənna qarşılığında hər gün bir az da enir. Universitetlər, akademiya nə layiqli təhsil ocağına, nə də mükəmməl elm mərkəzinə çevrilir. Təhsil müəssisələrimiz hələ də "dünya universitetlərinin ilk beşyüzlüyünə, yeddiyüzlüyünə" düşə bilmir. Belə görünür ki, ali məktəblərin uğuru yalnız təmir olunmuş korpuslar və təkmilləşdirilmiş, modernləşmiş maddi-texniki bazadır. Bunları edən isə dövlətdir, prezidentdir! Amma məlum ali məktəblər hələ də dövlətin və prezidentin qarşısında təhsil və elmdə qazanılmış uğurların hesablarını verə bilmirlər".

"Azərbaycan" elm sahəsində ciddi problemlər olduğunu qabardıb və Milli Elmlər Akademiyasının etəlet içində olduğunu vurğulayıb: "Nə deyisib? Elə yaxından tanıdığımız, "elmi potensialına" bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətsünaslıq, iqtisadiyyat və digər "prestijli"



Mikayıl Cabbarov



Akif Əlizadə

Hakimiyyət qəzeti "aprel təyinatlarını" hədəfə aldı

"Azərbaycan" ötən ilin aprelində vəzifəyə təyin edilən təhsil naziri və MEA rəhbərini tənqid edən yazı dərc edib; televiziya isə "millətə düşmən" elan olunub

elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər. Müdafiələr yenə də deklarativ xarakter daşıyır, sanki bir tamaşa oynanılır.

AMEA nəzdindəki institutlar, elm mərkəzləri etəlet içindədir. Müasir elmi innovasiyalar, yeni kəşflər, elmi axtarışlar kimi ifadələr burada real əmələ çevrilmə-

yən söz olaraq qalır. Bu gün hər bir institutun yükünü həmin kollektivin ən yaxşı halda 4-5 əməkdaşı çəkir. Məmləkətimizdə alimlər bizi öz axtarışları, kəşfləri, yenilikləri ilə sevindirmir, qürurlandırmır. Ötən əsrin 40-80-ci illərinin elmi uğurları məntiqlə indi daha da artmış, genişlənməli olduğu halda bu bağlantı kəsilib, elm

yerində sayıb. Alimlər arxivlərdə, laboratoriyalarda işləməyə, axtarışlarda olmağa həvəsli görünmürlər".

Prezident Administrasiyası rəhbərinin bir neçə il öncə telekanallarla bağlı sət tənqidini xatırladan "Azərbaycan" bu sahədə də vəziyyətin daha da pisləşdiyini qeyd edib:

"İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülmə "səlib yürüşü", ailə institutunun mənəvi dəyərlərinin dağılmasını təbliğ edən verilişlərin artması, həmçinin mahnisindən çox qalmağaları ilə məşhur olan müğənnilərin, sponsor sayəsində "sənətkara" çevrilənlərin, şou-biznesi əlaqədarların televiziya vasitəsilə gəncər üçün örnək, nümunə kimi sınırması nəticə etibarilə mənəvi bələlərimizin artmasına xidmət etməliyi və edir də! 20 ilin xalq artistləri, əsl sənətkarlar 3 otaqlı evlərinin (o da Prezidentin bağışladığı mənzillər!) bir küncündə unudulur. Lakin səhnəyə 1 il çıx-

yaşayışın təmini əlaqə və mənəviyyata zidd getməkdən keçir" kimi meyilləri yaymaqda sanki millətə qənim, düşmən kəsiliblər".

Qeyd edək ki, rəsmi dövlət qəzetinin tənqid etdiyi iki sahənin-həm Təhsil Nazirliyi, həm də AMEA rəhbərləri "yenilərdəndirlər". Təhsil naziri Mikayıl Cabbarov 2013-cü ilin aprelində bu postda təyin edilib. AMEA rəhbəri Akif Əlizadəyə prezidentin sərəncamı ilə ötən ilin aprelində alimlərə rəhbərlik həvalə olunub. Prezident Administrasiyasının rəhbərinin çıxışından sonra hər iki sahənin fəaliyyətinin "Azərbaycan" qəzetində tənqidi iqtidarın "yenilərdən" narazılıq olduğunu göstərir. Milli Televiziya və Radio Şurasının

(MTRŞ) sədri Nuşirəvan Məhərrəminin 2003-cü ildən rəhbərlik etdiyi telekanallara gəlincə, aydındır ki, televiziyalara yeni nəfəs gətirmək nə onun gücü, nə də səlahiyyətləri çərçivəsindədir. Hakimiyyətin yuxarı təbəqələrində onun fəaliyyətindən də narazılıq yeni söhbət deyil.

Yeri gəlmişkən, R.Mehdiyevin çıxışından sonra bəzi müşahidəçilər administrasiya rəhbərinin dediklərini "iqtidar düşərgəsi üçün qorxunc anons" sayır, kadr bazasındakı problemlərlə bağlı etirafını daha çox islahat gözləntisi ilə izah edirlər.

□ Xəbər xidməti

Şeyx "ehsan qələbəsini" bəyanatla duyurdu

QMİ sədri dirəniş göstərüb məqsədinə çatsa da, özünü qalib kimi göstərmək istəmir...

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Azərbaycanın millətərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı yaranması barədə məlumatlarla bağlı bəyanat verib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, bəyanatda bildirilir ki, idarə dini mərkəz olaraq hər zaman bu və ya digər ictimai baxımdan əhəmiyyət kəsb edən məsələlərə dini nöqtəyindən öz birmənalı mövqeyini bildirir.

Bəyanatda deyilir ki, bu mövqə açılanarkən Azərbaycan cəmiyyətinin və dövlətinin marağı və mənafələri, milli-mənəvi dəyərləri, əsrlərlə formalaşmış ənənələr nəzərə alınır: "QMİ-nin və onun sədrinin bütün fəaliyyəti məhz bu amallar üzərində qurulur. Odur ki, idarə sədrinin fəaliyyətinin hansısa marağı və ya am-



bisualarla əlaqələndirilməsini yolverilməz sayır, kimlərinə təxəyyülünün məhsulu kimi dəyərləndiririk. 33 illik fəaliyyəti dövründə Şeyxülislam Allahşükür Paşazadənin sadiq olduğu dəyərlər hər zaman Azərbaycan dövlətinin və xalqının dini-mənəvi maraqları üzərində təşəkkül tapıb. İstər Azərbaycan Respublikasının millətərarası, multikul-

turalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, istər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi üçün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə bərqərar olması yönündə fəaliyyət hər zaman prioritet təşkil edir və bu istiqamət davam edəcək.

Münasibətlərin bu səpkidə inkişafını istəməyən, düşmən dəyirmanına su tökən qüvvələr arasında qarşılıqlı ehtirama əsaslanan səmərəli əməkdaşlığın mövcud olduğu adıçəkilən qurumlar arasında guya qarşılıqlı yaranma olduğu barədə böhtan yayırlar. Birmənalı şəkildə bildiririk ki, qurumlar arasında qarşılıqlı yaranma yol açan məqamların mövcudluğu haqda yayılan informasiyalar həqiqətə uyğun deyil".

Mübariz Qurbanlı da oktyabrın 30-da "Trend"ə açıqlama verib. O deyib ki, ehsanla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: "Nəinki yas mərasimləri, eyni zamanda cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etməz, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim, amma qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər ye-



mək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır".

Xatırladaq ki, avqustun sonlarında hökumətin (bu prosesi millətərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın başlatdığı deyilir) qəfil qərarla yas mərasimlərində ehsan süfrələrini qadağan etməsi və bununla bağlı bütün yerli hakimiyyət orqanlarına tapşırıqların verilməsi QMİ-ni narazı salıb. Şeyxin deputat qardaşı, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Cavanşir Paşazadə isə bu narazılığı daha sət formada ifadə edib, hətta "ölkədə 37-ci il havaları" ifadəsini işlətməkdən belə çəkinməyib. "Kim isə kiminsə gəlib qazanın"

götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrə yolu boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçməz olmur. Niyə onlara heç kim heç nə demir? "Təzəpir"də ehsan verilməsinə gəlincə, özləri bilər. Yasalarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz" deyər, deputat bildirib. Nəticədə xüsusən Bakı və Sumqayıtda ehsan qadağasına faktiki olaraq əməl edilmədi. Hazırda "Təzəpir" də daxil olmaqla, paytaxtın demək olar ki, bütün mərasim zallarında yeməklə ehsan mərasimləri təşkil olunur.

Görünür, Şeyx bu məsələdə dirəniş göstərüb məqsədinə çatsa da, özünü qalib kimi göstərmək istəmir...

□ Orxan ƏLİYEV



Son 5 ildə Azərbaycan iş adamlarının Türkiyənin biznes sektorunda payı öncəki illərlə müqayisədə xeyli artıb. Buna qədər Azərbaycan Türkiyə iş dünyası ilə qida və tekstil sektorunda işbirliyi qururdusa, axır illərdə buraya neft, turizm, bank sektoru da əlavə edilib. Rəsmi xəbərlərdə Türkiyəyə sərmayə yatırın iş adamları sırasına Mübariz Mənsimov və İsgəndər Xəlilovun adları daha çox çəkilir.

Hər iki şəxsin fəaliyyəti daha çox turizm sektoruna yönəlidir. Türkiyənin turistik məkanlarında onların hotelləri, limanları, hətta adaları olduğu deyilir. Ancaq Mənsimov və Xəlilovla yanaşı da bir sıra azərbaycanlı iş adamlarının Türkiyə iqtisadiyyatına yatırım yaptığı bellidir. Proses Türkiyədə əcnəbilərin ölkədə əmlak alması haqqında qanun sədəşdirildəndən sonra daha da sürətlənib. Bir çox ekspertlər deyir ki, Azərbaycan iş adamları Türkiyədə biznes qurmağa çirklə pulları leqallaşdırmanın ən asan yolu kimi baxır. Statistika həm də onu göstərir ki, bir neçə il öncə başlayan global iqtisadi böhrandan əziyyət çəkən Doğu Avropa ölkələri kimi Qərbi Gürcüstan və Türkiyə Azərbaycan hakimiyyətinə bağlı şirkətlərin işləməsi üçün müsbət məkanlardır.

İndiyə qədər Azərbaycandan Türkiyə iqtisadiyyatına ən böyük yatırım enerji sektorunda olub. 2011-ci ildə SOCAR Petkim alıb. İndi şirkət SOCAR Turkey Enerji AŞ adı ilə fəaliyyət göstərir. SOCAR qısa zamanda şirkətin sərmayəsini 200 milyon lirədən 2,6 milyard lirəyə yüksəltdi.

Bu haqda Türkiyə mediasına açıqlama verən SOCAR Türkiyənin başqanı Kenan Yavuz demişdi ki, bu, Türkiyə tarixində ölkə iqtisadiyyatına qoyulan ən böyük yatırımdır. Kenan Yavuz onu da demişdi ki, yaxın illərdə sərmayə həcminin 7 milyard lirəyə çatdırılacağı planlaşdırılır.

İstanbuldakı Türkiyə səs-yetasinin sevimli məkanları sırasında da Azərbaycanla bağlı yerlər var. Onlardan biri İstanbulun ən bahalı məhəllələrindən olan Bəbəkədəki 700 kvadratmetrik ultralüks "Xəzər balığı" restoranıdır. Türkiyə mediası kürü və ağı balıq "xəstəsi" olan şəxslərin bu restorana tez-tez gəldiyini yazsa da, məkanın sahibi haqqında informasiya vermir. Xəbərlərdə marvi-bəyaz dekorasiyalı restorana türkiyəli məmurlar və iş adamları ilə yanaşı İstanbulda

ketini tamamilə alaraq bankın tek sahibinə çevrilib.

Mərkəzi Bəhreyndə yerləşən TAIB Bank Türkiyədə 1987-ci ildən fəaliyyət göstərir. TAIB Türkiyə bank sektorunda həm də sərmayəçiliklə məşğul olan ilk xarici bankdır. Türkiyə ilə bərabər TAIB-in ABŞ-da da filialı var. Sovetlər Birliyi dağılandıqdan sonra TAIB Qazaxıstanda filial açdı. Onu da vurğulayaraq ki, Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlər maliyyə əməliyyatlarını, eləcə də sərmayə yatırımını əsasən TAIB üzərindən həyata keçirirlər.

Əl Maktuma gəlincə, Duba-

Azərbaycana bankını satan Dubay şeyxi haqda ilginç məlumatlar

Əl Maktum milyardları ilə yanaşı son dərəcə xəsisliyi ilə də məşhurdur



İş görüşmələri keçirən Azərbaycan iş adamlarının gəldiyi və həmin ərəfədə restoranda mühafizənin gücləndirildiyi də vurğulanır. Buradakı qiymətlər isə əl yandırır.

Oktyabrın 28-də isə Paşa Bank Türkiyənin Aksoy Holdinginin TAIB Bankını satın alıb. Xəbəri Türkiyənin "Hürriyyət" qəzeti yayıb. Qəzet yazır ki, Azərbaycanın ikinci böyük bankı olan Paşa Bank Aksoy Holdingin iki il öncə satın aldığı TAIB Bank üzrə alqı-satqı əməliyyatını başa vurub.

Turcas Petrol-a da sahib olan Aksoy Holding TAIB Bankı ötən ilin sentyabrından satışa çıxarmışdı. Aksoy Holdingin İdarə Heyətinin başçısı Erdal Aksoy "Hürriyyət"ə açıqlamasında bildirib ki, səhmlərin çoxu Azərbaycanın Paşa Bankına satılıb: "Artıq işlər tamamlanmaq üzrədir. Paşa Bank Türkiyədəki fəaliyyətini genişləndirməyi planlaşdırır. Mart ayında TAIB Bankı satın almaq üçün İdarə Heyətinə müraciət edilmişdi".

Paşa Bankın İdarə Heyətinin üzvü Taleh Kazımov isə satın almaq prosesi başlayanda Türkiyə mediasına açıqlamasında bildirib ki, prosesin yaxın aylar üzərində başa çatacağına ümidlidir: "Biz Türkiyədə Paşa Bank Türkiyə olaraq fəaliyyət göstərməyi planlaşdırırıq".

Onu da vurğulayaraq ki, Paşa Bank Gürcüstanda da fəaliyyət göstərir.

Mərkəzi Bəhreyndə olan TAIB Bankını Aksoy Holding Dubay Şeyxi Əl-Makdumdan 2012-ci ildə alıb. Qısa zamanda Aksoy Holding bankın sərmayəsini 80 milyon türk lirası artırıb. Bir neçə ay sonra isə holding TAIB-ı satmaq qərarını açıqlayıb. Aksoyların satış qərarından sonra TAIB-in bir neçə müştəri çıxıb. Türkiyə mediası yazır ki, holding bu haqda bir dəfə də geniş açıqlama verməyib. Oktyabrın 28-də isə Aksoy Holding rəsmi açıqlama yayaraq TAIB-in Azərbaycanın Paşa Bankına satıldığını elan edib. Türkiyə mediası Aksoyların Paşa Bankla anlaşmasının son anadək gizli saxlanması bankın Azərbaycanda hakim ailəyə yaxın olması ilə əlaqələndirir.

Paşa Bankın TAIB-ı almaq ideyası da birdən yaranmayıb. Bu haqda xəbərlərin xronologiyası göstərir ki, Azərbaycan Bankı TAIB-ı almaq strategiyasını öncədən hazırlayırmış. Aksoy Holdingin İdarə Heyətinin sahibi bankın satılması haqqında mediaya açıqlama verərək deyib ki, Paşa Holding bir il öncədən TAIB-in səhmlərini almağa başlayıb. Aksoylar Holdinglə ortaqlıq edən Paşa Bank sonradan TAIB-in səhmlər pa-

yın vəliəhd şahzadəsi olan Əl Maktum milyardları ilə yanaşı son dərəcə xəsisliyi ilə də məşhurdur. "Forbes" jurnalı Şeyxin təxminən 17 milyard dollar olduğunu yazır. Hesablamalara görə, Əl Maktumun günlük gəliri 13,2 milyon dollardır. O, iş dünyasında iri şirkətlərin tenderlərini qazansa da üzərinə düşən yatırımları həyata keçirmədiyinə görə tender nəticələrinin ləğvi ilə üzleşən şəxs kimi də tanınır.

Əl Maktumun Türkiyədəki ortaqlarından biri də Ali Ağaoğludur. Ali Ağaoğlu ilə Əl Maktum İstanbul və çevrəsində bir sıra möhtəşəm biznes və yaşayış kompleksləri layihələrini gerçəkləşdirir. Bu ortaqlıqdan yaranan binalar Türkiyənin ən pristijli mülləri sayılır. AKP hökuməti bu ortaqlığa hər zaman yaşıl işıq yandırır.

Türkiyə mediası onu da yazır ki, indi Əl Maktum Türkiyədə satın almaq üçün bank axtarır. Yaxın Şərqi ən böyük banklarından olan Emirates NBD-nin sahibi olan Şeyx deyib ki, Türkiyənin bank sistemində böyük yatırımlara hazırdır. Emirates NBD-in İdarə Heyətinin sədri Rik Padner Reuters-ə bildirib ki, filial açmaq üçün 300 milyon dollar sərmayə qoymaq imkanları var. Ərəb Şeyxinin Türkiyə bankları ilə bağlı uzun müddət düşünməyə vadar edən səbəb isə çoxlarına qəribə gələ bilər. Əl-Makdum deyib ki, Türkiyədəki banklar ya çox böyük, ya da çox kiçikdir. Ona isə orta həcmli bank gərəkdir.

Emirates NBD Birləşmiş Ərəb Əmirliklərinin Emirates Bank və National Bank of Dubai banklarının birləşməsindən yaranıb. Bankın Səudiyyə Ərəbistanı, Qətər, Sinqapur, İngiltərə, Hindistan və İranda filialları var. 2013-cü ildə bankın gəlirləri 707 milyon dollar olub, 2012-ci ildə isə bu rəqəm 694 milyon dollar idi.

Əl Makdum Körfəz bölgəsinin ən böyük mirvari kolleksiyasına da sahibdir. Makdumun kolleksiyasının bir hissəsi Dubaydakı muzeydə sərgilənir. Şeyx Şeyr və at həvəskarı kimi də məşhurdur.

□ **Aygün MURADXANLI**

Saya bilmək məharəti

Mahal İSMAYİLOĞLU
mahal57@mail.ru



Elə sanmayın ki, iqtidarın kadr qıtlığından gileylənməyi bu toplumun taleyi üçün narahatlıqdan qaynaqlanır. Bu problem indi də, keçmişdə də olub... Onda da eyni niyyətli, hamıya tanış olan rəftarı ilə tanıdığımız adamlar hakimiyyətdə idilər. Sadəcə olaraq, dekorasiyalar dəyişib, üsullar, vasitələr isə dəyişməz qalıb...

30-40 il əvvəl ali məktəbdə oxuyanların sayı 4-5 dəfə indikindən az idi. Bu illər ərzində əhalinin say artımı isə 2 milyondan bir az çox olub. Amma diplom almaq istəyənlərin belə həndəsi silsilə ilə artımı sadəcə "diplom da bir yaraşıqdır" düşüncəsi deyil, təhsilin gəlir gətirən bir biznesə çevrilməsidir. İndi bu qədər diplomlu içindən dövlət qulluğuna yarayan 100-200 nəfəri seçə bilməməkdən gileylənmək özü də suallar doğurur...

Bir anlığa ali təhsil almaq üçün qoyulan tələbləri gözəndən keçirin. Hər il şahidi oluruk ki, tələbə planını həsdurmaq üçün keçid balları aşağı salınır. Ən primitiv hesablamalar da göstərir ki, bizim aldığımız kimi qiymətləndirsək, "iki" qiymətlə də universitetə qəbul olunmaq olar. Dörd-beş ildən sonra belə "asanlıqla" təhsil alan elə asan yolla da yer tutur. Bundan sonra da kadrların yaxşı, ya da pis olması ilə bağlı gileylər sıralanır...

Hakimiyyət dairələri hamının hər addımda gördüyü nöqsanlara göz yumsalar da, cəmiyyətin boynuna düşən yükün qədəri azalmır. Əksinə, daha ağırlı şəkildə, ən gözənilməz məqamda üzə çıxır... Sonra isə həyatımızı iflic edən neqativlər sıralanır: təkçə rüşvətخور məmurla üz-üzə qalmırıq, harın, ədalətli bir davranış az qala həyat normasına dönür... Məhz məmurların dikte etdiyi qaydalara boyun əyməkdən savayı çıxış yolumuz da olmur...

İndi getdikcə rənglərin tündləşdiyini görürük, gileylənirlər. Ən azından dünyadakı pisi-yaxşını müqayisə edib, bu qənaətə gəlirlər. Həlli müşkül olanda isə gileylənib, yüklerini yüngülləşdirmək istəyirlər.

Əgər gerçəkdən kadr sarıdan belə qıtlıq yaranıbsa, "analoqu olmayan sürətlə inkişaf edən ölkədə" onun həlli niyə müşkülə dönüb? Maddi resurslarını tükənib, yoxsa bir toplum kimi intellekt dalanını düşmüşük? Doğrudanmı vəziyyət dözülməz həddə qərarlaşıb...

Siz Milli Məclisdə deputatların sırasından tutmuş, illər boyu eyni kürsüdə əyləşən nazirlərin, onların müavinlərinin dəyişməyən sırasına diqqət yetirin... Doğrudanmı bu adamlar əvəzolunmazdırlar? Doğrudanmı 9,5 milyon içindən (*lap siyahı əvvəlcədən tutulsa belə*) yenisini sayıb-seçmək mümkün deyil... 20 il ona etibar edilən sahəni istədiyi kimi idarə edən şəxs nəyinsə dəyişməyi ilə bənarşarmı? Özü dəyişməyən özgəsinə necə nümunə ola bilər...

Avtoritar rejim özü üçün qapalı bir mühit yaradıb. Əslində hansısa boşalan yerə başqasını təyin edəndə də onun köhnə yeriyəriməyi daha əzəli qayğı olur. Köhnə bazarda yeni qayda yaratmaq istəyənlər hər tərəfdən təzyiqlə məruz qalırlar. Avtoritar idarəçiliyin öz şərtləri var, ona gərəklilik kadrlar da ilk öncə yazılmamış qaydalara riayət etməlidir...

20-25 il bütün təhlükələrdən qoruna-qoruna, özündən güclülərə yarına-yarına vəzifədə qalan məmur nəyinsə dönüb-dəyişməyi ilə bənarşarmı? Yaxud oturmuş köhnəliyi dəyişmək istəyənin aqibəti necə olar?

Rejimin ən önəmli qayğısı azadlığın, ədalətin, qanunların mövcudluğu görüntüsü yaradan dekorasiyalar qurmaqdır. Yalnız bu yöndə kim daha çox canfəşanlıq göstərsə, iqtidarın yaxşı kadr üçün qoyduğu tələblərə uyğun gələcək. Kim gerçək dəyərlərə sahib durmaq istəsə, onun üzünə yollar bağlanacaq...

Doğrudanmı, bu ölkəni idarə etmək üçün adam tapılmır və bu sahədə az qala fəlakətə dönmə qıtlıq yaranıb? Bölgələrdəki icra başçıların siyahısına diqqət yetirin. Ciddi bir köməyə ehtiyac duymadan hansı bölgənin hansı oliqarxa bağlı olduğu və o bölgədəki icra başçısının oliqarxla qohumluq əlaqəsini müəyyən edin... Bundan sonra onların kimlərlə əl-ələ verib işlədiyini və kadr sarıdan gileylərin nə qədər mənasız olduğunun özünü şahidi olacaqsınız...

Ölkədə kadr qıtlığı var, amma məmurlar onlara gərəklilik olanları sayıb-seçəndə heç bir çətinliklə üzleşmirlər...

“Məcbur olub qazırıq, başqa yolumuz yoxdur”

“Azərsu” ASC-nin sözcüsü Bakıda yolların qazıq-qazıq olunmasından danışdı: “Bizdən Prezident Administrasiyasına, Milli Məclisə şikayət edirlər...”



Sentyabrda başlayaraq Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır. Hazırda paytaxtda qazıntı işlərini “Azərsu” ASC həyata keçirir. Qurum paytaxtın Nobel, Bülbül prospektlərində qazıntı işləri aparıb, müxtəlif küçələrdə, yollarda təmirə başlayıb. Ancaq bu təmir-qazıntı işlərinin səbəbi məlum deyil. “Azərsu” nə qazır, niyə qazır?

Sualımızı “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayılı cavablandırdı. “Azərsu” sözcüsü məlumat verdi ki, hazırda şəhərdə su və kanalizasiya xətləri

mövcuddur. A.Cəbrayılı küçələrin, yolların qazılmasının səbəbinin də məhz istismar dövrü bitmiş xətlərin yenilənməsi ilə bağlı olduğunu açıqladı.

“Bakıda sovet dövründən qalan su xətlərinin yenilənməsi işləri davam edir. Şəhərin Bülbül prospektini başdan-baş qazmışdıq və su xətlərini dəyişdirdik. Eyni zamanda qəzalı vəziyyətdə olan su və kanalizasiya xətlərini nəzərdə keçirir, sonra bir-bir dəyişirik. Bilirsiniz ki, əksər su və kanalizasiya xətləri avtomobil yollarının altından keçir.

Qəza baş verəndə biz bu ərazini qazmaq məcburiyyətində qalıq. Çünki başqa yolumuz da yoxdur. Ona görə də şəhərdə yolların qazılması həm planlı şəkildə həyata keçirilir, həm də qəza baş verəndə məcbur olub qazırıq”.

A.Cəbrayılı söylədi ki, qazıntı işləri aparmaqda məqsəd heç də yolları dağıtmaq, piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirmək deyil: “Biz bir su xətti çəkəndə asfaltın 20-25 santimetrini qazırıq, sonra asfalt çəkirik. Məsələn, «Xətai» metrosunun qabağında qazıntı işləri apardıq və kanalizasiya xətlərini dəyişdik.

“A.M.A.Y.”-in yanında da bu işləri gördük. Onlardan biri 800 millimetrlük kanalizasiya xətti, digəri isə 600 millimetrlük diametrlü yağış suları axıdılması üçün kollektordur. Bunlar planlı və vacib layihələrdir. Bakıda 900-dən artıq su xəttini qabağa çıxarmışıq, xətləri yeniləmişik. Bu binaların qarşısında qazıntı aparıb yekunlaşdırdıqdan sonra da belə qoyuruq, asfaltlayırıq. Ancaq bir çox hallarda bizə bununla bağlı çoxlu müraciət və şikayətlər daxil olur”.

Müəssisimiz dedi ki, bu şikayətləri dərhal araşdırırlar: “Mən fotoqraf göndərirəm və yerində çəkiliş aparılır. Çox zaman məlum olur ki, vətən-



daşlar qazılan yerdən əlavə bütün həyətin asfaltlanmasını istəyirlər. Bu isə “Azərsu”-nün planlarına daxil deyil. Yeni bir çox hallarda bu cür şikayətlər əsassız olur. Hətta bizdən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə şikayət edirlər. Amma araşdıranda məlum olur ki, sakinlər qazılan yerdən başqa bütün həyətin asfalt olunmasını tələb edirlər”.

“Azərsu” rəsmisi əlavə olaraq dedi ki, qabaqda görülməyəcək işlər var və qazıntı aparılması davam edəcək: “Həm zaman, həm maliyyə cəhətdən bu planları qısa vaxtda başa

çatdırmaq mümkün deyil. Biz çalışırıq ki, problem olmasın.

Ancaq Bakıda 30 - 40-cı illərdə çəkilmiş su xətləri hələ də istismardadır. Onların mərhələli şəkildə dəyişdirilməsi planda var. Ümumiyyətlə, paytaxtda su və kanalizasiya xətlərinin 80 faizi istismar dövrünü başa vurub və bu istiqamətdə vəziyyət ürəkəçən deyil. Həmçinin Bakıda 8 mindən çox çoxmənzilli binalar var. Bu yaşayış binalarının 70 faizində su xətlərinin vəziyyəti yaxşı deyil. Biz hələlik 10 faizini dəyişə bilməmişik və qarşıdakı dövrdə işlər davam edəcək”.

□ E.SALAMOĞLU

Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi və sızanaqlar
- * Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra
Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com
“doktor Vaiz Səmədov”.

Elan

Azadlıq prospekti, ABŞ səfirliyi və Nəsimi Rayon Polis İdarəsinin yanında, 12 mərtəbəli binanın 4-cü mərtəbəsində, 90kv.m.-lik 3 otaqlı mənzil satılır. Sahibindən.
Telefon (050) 3885035

Beynəlxalq Təhsil Mərkəzi

Biz sizi Ukraynanın, Belorusun, Rusiyanın və Gürcüstanın dövlət universitetlərində bakalavr və magistr dərəcələri üzrə əyani, qiyabi və ikinci ali təhsil almağa dəvət edirik.

- < Kiyev Dövlət Texniki Universiteti
- < Kompüter mühəndisliyi. Hüquq. İqtisadiyyat.
- < Kremenchuk Dövlət Universiteti
- < Psixologiya. Jurnalistika. Hüquq. Filologiya
- < Kiyev Dövlət Dəniz Akademiyası
- < Gəmi sürmə. Dəniz və çay nəqliyyatı. Hüquq
- < Tbilisi Dövlət Tibb Universiteti
- < Müalicə işi. Stomatologiya. Əczaçılıq. Pediatriya
- < Minsk Dövlət Universiteti
- < Beynəlxalq Münasibətlər. İqtisadiyyat. Jurnalistika
- < Qrodno Dövlət Universiteti
- < Hüquq. İqtisadiyyat. Pedoqoqika. Tərcüməçilik
- < Volqoqrad Dövlət Aqrar Universiteti.
- < Aqronom. Yerölçmə və Kadastr. Elektrik təchizatı.

Bizim bu ölkələrin yuxarıda adları sadalanan və bu siyahıda adları olmayan bir çox digər dövlət universitetləri ilə əməkdaşlıq və təmsilçilik haqqında rəsmi müqavilələrimiz var. Diqqət! Bəzi ixtisaslar üzrə pulsuz təhsil almaq şansı var!

Ünvan: Bakı ş. Məmmədov k. 13A «Nərimanov» m-su
Tel: (050) 3319999; (077)3319999; (055)2522525;
(012)4379980

Dəm qazından və tüstüdən zəhərlənən iki qadın öldü

Oktyabrın 29-da Cəlilabad rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böyük Bəcirəvan kənd sakini İsrail Hüseynovun evində elektrik qızdırıcısı sintetik materialdan hazırlanmış xalçanın üzərinə aşıdığından tüstülənmə baş verib. Tüstüdən zəhərlənmiş İ.Hüseynov və arvadı Gülarə xəstəxanaya yerləşdirilib. Həkimlərin söynə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Oktyabrın 29-da evində dem qazından zəhərlənən Sumqayıt şəhər sakini Aynurə Tanrıverdiyeva da ölüb.

Müdirin otağına girib pulla dolu seyfə apardılar

Bakıda axtarışda olan şəxslər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulub.

Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözetçinin əlini və ağızını skotçla bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfə, kompüter və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşılıb.

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur “Karl Ertos” firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN
Tel: (055) 776-70-34

“Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın son günləri ilə bağlı “Yeni Müsavat”-a ilginç məlumat daxil olub. Qəzetimizin elektron poçtuna naməlum ünvanlı yeni xəbər göndərilib. Xəbərin göndərildiyi elektron ünvanla daha öncə S.Babayevanın xarici pasportunu, səs yazısını göndərən ünvan eynidir.

Budəfəki məlumat isə öncəkilərdən yeni detalları ilə fərqlənir. Mənbə yazıb ki, Sevinc Babayeva İstanbulda iker defələrlə ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayevlə telefonla danışmış. Danışmalar 2012-ci ilin oktyabr ayından başlanıb və dekabra qədər davam edib.

Mərhum əsasən küçədəki aparatlar vasitəsilə (“ankasorlu telefon”) E.Abdullayevə zəng edirmiş. Tez-tez 2 dollar dəyərində telefon kartları alan S.Babayevanın telefon danışmalarını qaldığı evdən və onu himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın telefonundan etməməsinin isə bəlli səbəbləri var imiş. Belə ki, “ankasorlu telefondan” zəng edəndə izlər tam itir və heç bir halda polis bu görüşmədən xəbər tuta bilməzdi. İşini ehtiyatlı tutan S.Babayeva isə işi maksimum izsiz həll etmək istədiyi üçün küçə telefonlarının xidmətindən istifadə edirmiş.

Mənbənin yazdığına görə, S.Babayevanın E.Abdullayevdən istədiyi yeganə şey isə onu himayə etməsi idi: “Sevinc onunla danışdığına başına gətirilən bu oyuna görə onu suçlamışdı. Elşad Ab-

Sevinc Babayeva



Elşad Abdullayev



yazdıqlarıdır. Amma “Yeni Müsavat” həmin mənbənin daha öncə S.Babayevanın səs yazısını və itkin düşmüş xarici pasportunun nüsxəsini eyni yolla redaksiyamıza göndərdiyini xatırladır. Bu səbəbdən də onun yazdıqlarında həqiqət payı olmasını istisna etmir.

Əməkdaşımız bu xəbərlə bağlı bəzi detalları dəqiqləşdirmək üçün türkiyəli iş adamı, S. Babayevanı son günlərinə

Sevinc Babayeva ölümündən öncə Elşad Abdullayevlə nə danışmış?

“Sən məni Türkiyədən çıxar, sonra isə mən...”

dullayev isə cavabında günahın Sevincdə, Güler Əhmədovada olduğunu deyirdi. Ona görə də onlar arasında danışmalar bir neçə dəfə mübahisə ilə bitmişdi. Amma sonradan Sevinc Elşad Abdullayevdən xahiş etdi ki, onu hansısa yolla İstanbuldan çıxarıb, Fran-

əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum. Elşad Abdullayev Sevinc Babayevaya söz vermişdi ki, həmin o pulu Rusiya üzərindən ona çatdıracaq. İlk vaxtlar Sevinc bu təkliflə razılaşmaq istəmişdi. Amma son-

qədr himayə etmiş Səlcuq Ağlayanla əlaqə saxladı. S. Ağlayan telefon zəngimizə cavab versə də, sualı eşidən kimi danışmağa müsaid olmadığını bildirdi. Xatırladaq ki, S. Ağlayan bu günə qədər S.Babayeva ilə tanışlığının Bakıda, tam təsadüfən baş tutduğunu deyir. Azərbaycandan gələn insanlara hər zaman İstanbulda yardım etdiyini vurğulayan türkiyəli iş adamı bu məsələdə “açar fiqur” rolunu oynayır.

Xəbərdəki məlum iddialarla bağlı E. Abdullayevlə də danışmağa cəhd etdik. Sabiq rektor nə əməkdaşımızın telefon zənginə, nə də elektron ünvanına yazdığı məktuba cavab verdi.

Mövzunu davam etdirəcəyik.

□ Sevinc TELMANQIZI

İkili arasındakı 5 milyon dollarlıq müdhiş bazarlıq cəhdinin detalları “Yeni Müsavat”da

saya və ya Avropa ölkələrinə birinə aparsın”.

Mənbə yazıb ki, E.Abdullayev də ilk vaxt S.Babayevanın bu təklifinə sığa yanaşmış. Hətta təklifi həyata keçirmək üçün şərt də qoşub: “Elşad Abdullayev isə deyirdi ki, sən

radan çəkindi. Düşündü ki, əlindəki məxfi materialları Elşad Abdullayevə verdiyi üçün onu aradan götürərlər. Heç rektora da etibar etmirdi”.

Məlumat bundan ibarət idi. Bütün hallarda bu, adını açıqlamayan bir mənbənin

Ələvsət Talışxanlıdan Osman Kazımova cavab və ittihamlar

“O, mənim qohumumu pulsuz müdafiə etməyib, bu işə görə biz 500-600 dollar pul ödədik”

Müsavat Partiyasının bir ay öncə keçirilən qurultayından sonra rəhbər və üzvlər arasında başlanan mübahisələr hələ də davam etməkdədir. Narazılardan olan keçmiş



Ələvsət Talışxanlı

MNTK üzvü Ələvsət Talışxanlı ilə hazırkı Məclis üzvü Osman Kazımov da bir-birinə qarşı sərt ittihamlar sələndirirlər. Osman Kazımovun Ə.Talışxanlının qohumuna pulsuz hüquqi yardım göstərdiyini açıqlaması qarşı tərəfin narazılığına səbəb olub və o, bunu yalan adlandırdı.

Qeyd edək ki, O.Kazımov partiyaşasının fikrinə cavab olaraq bunları demişdi: “Ələvsət Talışxanlının ən yaxın insanının müdafiəsində iştirak etmişəm. Çox təəssüf ki, təmənnəsiz. Buna indi təəssüflənirəm. Hər bir halda haqqımı onun qohumuna halal edirəm”.

Ə.Talışxanlı isə onun bu fikirlərinə etirazını bildirib. O, müsavat.com-a açıqlamasında bildirib ki, qarşı tərəfin siyasi hərəkatları ilə bağlı dediyi fikrə onun şəxsi məsələsini qatması normal deyil: “Həm də bildirir ki, qohumuma təmənnəsiz yardım edib. Ancaq bu, doğru deyil. Mən heç Osman Kazımovu tanıyırdım, onu vəkil tutanda isə əvvəlcə bildirildi ki, hesaba 200 dollar köçürmək lazımdır. Daha sonra yenə 200 dollar köçürməyimi istədilər. Bunlar xidmət haqqı idi. Beləliklə, ümumilikdə vəkile 500-600 dollar pulum çıxdı. Bu, rusum idi, o, mənədən rüşvət istəməyib, bəlkə onu deyir? Yəni o, bizdən xidmət haqqı almışdı, bəlkə rüşvət istəyirdi? Nəyi deyiblərsə, ödəmişəm. Hətta kürekənim dedi ki, vəkili dəyişək, ancaq dəyişmədik. Bu qədər ödənişlərin müqabilində isə onu cəmi bir dəfə müdafiə etdiyi şəxsin yanına Bayla göndərə bildik, o da güc-bəla ilə. Onun vəkillik fəaliyyəti bizi qane etmədi. Mən elə bildirdim ki, açıqlama verdiyimdə Surət Hüseynovun adı ilə onun adını birgə çəkdiyim üçün Surət Hüseynov inciyər. Mən bilməzdim ki, buna görə Osman inciyər”.

Qeyd edək ki, Ə.Talışxanlı bildirmişdi ki, Osman Kazımov Surət Hüseynovun Gəncə qiyamı zamanı tənənə ilə qarşılaşmağa hazırlaşanda İsa Qəmbər həbsdə idi və bəzi partiyaş-lar ona yemək aparırdılar: “Eşitdiyimə görə, Osman Kazımov Gəncə hadisələri vaxtı tənənə ilə Surət Hüseynov qarşılaşmağa hazırlaşanda İsa Qəmbər tutulmuşdu, təcridxanada idi. Elə müsavətçilər var idi ki, o zaman təzyiqlərə baxmayaraq, İsa Qəmbərə yemək aparırdı. Ancaq Osman Kazımov o vaxt Füzuli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri işləyirdi və tənənə ilə Surət Hüseynovu qarşılaşmağa hazırlaşdı. Belə adamdan nə desən, gözləmək olar”.

□ RÖYA

“Banklar QHT-lərə qarşı diskriminasiyaya yol verir”

Samir Əliyev: “QHT-lər banklar üçün arzuolunmaz müştəriyə çevrilir”

Deputat Azay Quliyevin bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırması bu istiqamətdə olan fikirləri yenidən aktuallaşdırıb. Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri bəzi bankların öz müştəriləri arasında ciddi fərq qoyduğunu bildirib və qeyd edib ki, banklar QHT-lərdən ağılaşmaz dərəcədə yüksək xidmət haqqı tələb edirlər: “Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edirlər. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir”.

İqtisadçı-ekspert Samir Əliyev müsavat.com-a açıqlamasında millət vəkili fikirlərini



Samir Əliyev

rini bölüşdüyünü bildirib. Onun sözlərinə görə, QHT-lər bu gün banklar üçün başağrısına çevrilib: “2014-cü il Azərbaycanın QHT-ləri üçün yaqın ki, ən uğursuz il kimi yadda qalacaq. QHT-lərin fəaliyyəti faktiki olaraq iflic olub. Bəzilərinin bank hesabına həbs qoyulub və ya

dondurulub, bəzilərinin layihələri qeydə alınmır, bəziləri reyestrə çıxarıb ala bilmir. Bu azmış kimi, banklar problem yaradır. Onlar QHT-lərdən can qurtarmaq üçün xidmət haqlarını qaldırırlar. Təsəvvür edin ki, xidmət haqqı birdən-birə dəfələrlə artırılır. Hətta “Unibank”

aylıq xidmət haqqını 1000 manat müəyyənləşdirib. Əlbəttə, belə ağılaşmaz tariflərin qarşısında heç bir QHT tab gətirə bilməz. Ortabab təşkilatın illik dövrüyyəsi 30-40 min manat olduğu halda, həmin vəsaitin 12 min manatını banka necə versin? Elə təşkilatlar var ki, onların dövrüyyəsi defələrlə azdır. Məsələn, QHT-yə Dəstək Şurasının verdiyi layihələrin həcmi 5-10 min manat civarındadır. Belə olan halda, QHT-lər vergi ödəyicilərinin pulu hesabına formalaşan həmin vəsaiti banka xidmət haqqı olaraq versinlər, yoxsa layihə həyata keçirsinlər? Əks argument gətirilə bilər ki, ölkədə 44 bank var, qiymət qane etmir hesabınızı başqa banka keçirin. Sual verirəm, hansı banka? Axı QHT-ləri heç bir bank qəbul etmək istəmir. Onlar müxtəlif bəhanələrlə hesab açılması prosedurunu uzadır, çünki başağrısı istəməzlər. QHT-nin bir bank əməliyyatı

üçün bank az qala işçilərinin müəyyən qruplar, o cümlədən sosialyönümlü müştərilərə aşağı xidmət haqqı tətbiq edə bilərlər. Və ya hansısa yüksək gəlirli müştəriləri üçün müvafiq xidmətin müqabilində bəhə tarif müəyyənləşdirə bilər. Nəhayət, müştərilərin fəaliyyət növündən asılı olaraq tariflər kommersiya və qeyri-kommersiya xarakterli ola bilər. QHT-lər bütün bölgələrdə məhəz aşağı tarif qrupuna şamil edilir. Çünki kommersiya fəaliyyəti ilə məşğul olmur, yüksək gəlirli qurum deyil. QHT-lərin hüquqi statusu və güzəştli vergi rejimi onların bahalı müştəri olmadığını sübut edir. Ona görə də QHT-lərə olan bu münasibətin bir cəmiyyətdir: diskriminasiya. Ümid edirik, Mərkəzi Bank öz səlahiyyətindən istifadə edərək məsələyə müdaxilə edəcək və bununla bağlı müvafiq ölçü götürəcək”.

Ekspert bankların QHT-lərə qarşı diskriminasiyaya yol verdiyini qənaətdədir: “Qanunvericilik banklara sərbəst şəkildə tarif siyasətini müəyyənləşdirməyə imkan verir. Ancaq bu, özündə ədalətli qiymət, bərabər çıxış imkanlarını və ayrı-seçkiliyə yol verilməməsinə ehtiva etməlidir. Bankların xidmət haqlarını qaldırmasının o zaman əsası xərclərinin artdığını əsaslandırır, ya da göstərdiyi xidmətin keyfiyyətini artırır. Halbuki heç biri baş vermir. Üstəgəl, tarif sisteminə fərqli qiymət siyasəti həm güzəştli, həm də gəlirli qrupa münasibətdə tətbiq edilə bilər. Yəni banklar

□ RÖYA RƏFİYEVA



Cümə söhbətləri

B ismilləhir-Rahmə-nir-Rahim!
 Hicri təqvimə ilə 1436-cı ilin Məhərrəm ayına qədəm qoyduq. Bu, həm də hicri təqvimi ilə yeni ilin başlanğıcıdır. Bu xüsusda Məsullarımızın (ə) tövsiyə etdiyi əməllər var. Xüsusilə dualar, ziklər var. Həmin dua və zikrlərdə qeyd olunur ki, biz yeni bir ilə daxil oluruq. Allahdan istəyimiz budur ki, bu yeni il müsəlman ümməti üçün, ümumən bəşəriyyət üçün xeyirli, bərəkətli il olsun, bu ildə İslam ümməti layiq olduğu vəziyyətə gəlib çıxsın, bəşər düşmənləri yer üzündən silinsin.

Hətta sovet rejimində bu əyyam yaşadılb

Artıq bir neçə gündür ki, dünyanın harasında olmalarından asılı olmayaraq, Əhli-beyt (ə) sevdilər Məhərrəm-Səfer əyyamını, xüsusən də on günlüyü yaşatmağa başlayıblar. Həmd olsun Allaha ki, vətənimizdə də artıq xalq bütöv şəkildə, tam şəkildə həmrəylik göstərir və Peyğəmbərin (s) əziz Əhli-beytinə (ə) öz sayğısını, sevgisini nümayiş etdirir. Xalqımız Məhərrəm-Səfer əyyamının ehtiramına sadıqlarını dayandırır, bu əzaya daxil olur. Bu xalq həttə sovet rejimində belə Məhərrəm-Səfer əyyamını yaşadıb və günümüzə qədər bu əzadərliklərin yaşamasını təmin edir. Bu qədərlə çətinliklərə, sıxıntılara baxmayaraq Əhli-beytə (ə) sevgisi olan bu xalq Məhərrəm-Səfer əyyamını hər zaman yaşadıb. Allaha həmd olsun ki, bu xüsusda xalqımızın mərifəti daha da çoxalır, Məhərrəm-Səfer əyyamının yaşadılmasında həm kəmiyyətə, həm də keyfiyyətə ciddi irəliləyişlər hiss olunur.

Əhli-beyt (ə) məktəbinin 3 sütunu

Aşura məktəbini ayrılıqda, təklikdə təhlil etmək bir qədər yarılsız olardı. Aşura günü baş verənləri anlamaq üçün yalnızca Kərbəladə və yalnızca Aşura günü baş verənlərə nəzər salmaq yetərli deyil. Bu, bəs etmir. Bu mənada biz bu bəhsimizdə Əhli-beyt (ə) məktəbinin, vilayət yolununun davamçıların 3 mühüm sütunu üzərində danışacağıq. Bu üç sütunun bir-biri ilə əlaqəsindən və bağlantısından bəhs edəcəyik. Bu üç sütun - Qədir-Xum, Aşura və Zühurdur. Hər bir Əhli-beyt (ə) davamçısının bu üç məsələyə ciddi etiqadı var. Əhli-beyt (ə) davamçıların Qədir-Xuma, Aşuraya və Mövlanın (ə.f) intizarında olmaqlıqda dəqiq baxışı var.

Zühurda Qədir-Xumdan və Aşuradan gələn çalar

Təhlilçilər bu xüsusda bildirirlər ki, Zəmanə Sahibinin (ə.f)

Qədir-Xum, Aşura və Zühur arasında paralellər



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
 İlahiyyətçi-filosof, İçərişəhər Cümə məscidinin imam-camaatı**

müntəzirinin, intizarda olan vəzifələrinə nəzər saldıqda görürük ki, o mənəvi yükün içərisində Qədir-Xumdan gələn çalar var və buna mərifət çaları demək olar. Eyni zamanda bu vəzifələrin içərisində Aşuradan gələn, bu məktəbdən qaynaqlanan çalar var. Qədir-Xumla bağlı rəngin mərifət yükü çoxdur. Aşura ilə bağlı olan hissənin isə əməli və praktik hissəsi daha çoxdur. Sadə şəkildə belə demək olar ki, mövlamız Mehdi Sahib əz-Zamanın (ə.f) müntəziri olan bir kəsin vəzifələrində tam dolğunluq olması üçün, gərək həmin insan Qədir-Xum günündə baş verənləri dərk etsin, tanısın və vilayətə mərifəti olsun. Vilayətə mərifəti olmayanın həqiqi intizarı olmaz.

Qədir-Xum günü İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəmin (s) vəsiəsi və canişini olması, ümmətin rəhbəri olması elan olunur və bununla da Əhli-beyt (ə) vilayətinin başlanması təşəkkül tapır. Bu, 12-ci İmamın (ə.f) özüncə qədar davam edir. Bu mənada Qədir-Xum gününü qəbul etməyən Zəmanə Sahibini (ə.f) tanıması da olmaz. O, həqiqi müntəzirindən olmaz. Deməli, müntəzir olan kəsin mühüm mükəlləfiyyətlərindən biri - vilayətə bağlı tanınmasının, bilgisinin, mərifətinin olmasıdır.

İkinci çalar da vilayətə, İlahi rəhbərliklə bağlıdır. Amma bura

da söhbət vilayətin əməli halda yaşadılmasından gedir. Aşura günü vilayətə mərifəti olanlar qanları ilə o mərifətlərini isbat edirlər. Bu mənada biz Əhli-beyt (ə) məktəbinin üç mühüm sütununa diqqət etməliyik. Qədir-Xum, Aşura və Zühur bir-birilə sıx bağlıdır. Zühura etiqadı olan şəxs əmindir ki, bir gün Allahın razı olduğu din olan İslam, 12-ci İmamın (ə.f) zühuru ilə bütün dünyada bərqərar olacaq və Allahın razı olduğu, bəyənəndi İslamın bayağı bütün dünyada ucalacaq. Bu, Həzrət Mehdi (ə.f) müntəzirinin etiqadıdır. Burada Qədir-Xumla əlaqəli bir bağlantı var. Qədir-Xum o gündür ki, Rəbbimiz İslam dinini bizlər üçün kamil hala çatdırdığını və Əli (ə) vilayətinin, rəhbərliyinin elanı ilə nemətləri bizim üçün tamamladığını, İslam din olaraq bizlər üçün bəyənəndi hala gətirib çıxardığını bəyan edir. Rəbbimiz hər birimizə çatdırır ki, vilayəti, rəhbərliyi olan İslam - Onun dərğahında bəyənilmiş İslamdır. Vilayətdən kənar İslam - bəyənilməmiş İslamdır, kamil hala gəlməmiş İslamdır, nemətləri tamamlanmamış İslamdır. Kamil hala gəlmiş, nemətləri tamamlanmış və nəticə etibarilə Allahın razı olduğu bir hala gəlmiş İslam, Zəmanə Sahibinin (ə.f) zühurunda bərqərar olacaq. Bu, Zühurla Qədir-Xumun bağlantısıdır.

Qədir-Xumda beyəti sındıranlar

Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə, Həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, edalətli İlahi rəhbər olduğunu görəndə

öz beyətlərini sındırırlar.

Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetiməsi olan Həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanmayan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbətə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehtimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görüldü ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənar saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımayıbdılar. Əgər Həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə otumasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) İmam kimi tanıyıb etəyindən yapışsaydılar, İlahi hüccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı.

Bəli, elə deyil ki, insanlar birdən-birə Aşura günündə Peyğəmbər (s) nəvəsini şəhid etməyə qalxsınlar. Qədir-Xumda Həzrət Əliyə (ə) beyət edənlərlə Aşurada İmam Hüseyinə (ə) beyət edənləri müqayisə edən zaman İlahi hüccət anlayışını tam dərk etmək olur. Böyük ariflərdən birinin buyurduğundan bu nəticə çıxır ki, Qədir-Xumda onminlərlə insan İmam Əliyə (ə) beyət edir, padşah olmayandan sonra isə onu tərk edirlər. Kərbəladə İmam Hüseyinə (ə) beyət edənlərə isə Əba Əbdillaha (ə) özü getməyi buyurur. Onların üzərində heç bir öhdəlik saxlamır, beyətlərini geri götürür və getməyə icazə verir. Bildirir ki, Yezidin (lən) işi onunlardır və onlar isə azadlıqlar, gedə bilərlər. Lakin, onlar getmirlər. Qədir-Xumda insanlar heç nə deyilməmiş, özləri beyətlərini pozurlar. Aşurada isə İmamın (ə) getmə icazəsinə baxmayaraq, onu tərk qoymurlar. Fərq - bircə məsələdədir. İmam Hüseyinə (ə) şəhid olan Əba Əbdillaha (ə) İlahi İmam kimi etiqad edirdilər. Onlar Əba Əbdillaha (ə) Yer üzərində Allahın hüccəti bilərlər. Belə olan halda onlar hara gedə bilərlər? Fərq bu qədər ciddidir.

Zühurla Aşuranın bağlantısı

Zühurla Aşuranın da ciddi bağlantısı var. Zühur intizarında olanlar - Həzrət Mehdi (ə.f) müntəziridir. Zəmanə Sahibinin (ə.f), zəmanə İmamının (ə.f), yerlə göyün bağlantısı olan bir mübarək şəxs qeybdən zühur etməsinin intizarında olmaq - Əhli-beyt (ə) məktəbinin etiqadı məsələlərindəndir. Bu anlamda Aşura ilə Zühurun bağlantısı var. Aşurada bir dərs var. Yetmiş iki nəfər öz İlahi rəhbərlərinə, öz vəlilərinə, öz mövlalarına, öz vilayətlərinə sahib çıxırlar. Yerlə göyün bağlantısına səbəb olan şəxsin axıra qədər yanında olurlar və sonacən canları ilə də müdafiə edib, şəhadətə ucalırlar. Burada mühüm

bir bağlantı çıxır. Gərək Zühur müntəzirini Mövlaya (ə.f) bağlı, Zəmanə Sahibinə (ə.f) bağlı elə bir səviyyəyə çıxsınlar ki, əməli fədakarlıq etmək dərəcəsinə olsunlar. Necə ki, Aşura qəhrəmanları İmam Hüseyin (ə) yanındadırlar və sonadək de onun yanında olurlar, gərək Zühur müntəzirini də Zəmanə Sahibi (ə.f) ilə münasibətlərini bu cür həll etsinlər. Müntəzir olanlar gərək bu qədər həzrət olsunlar. Qeyb dönməndə isə müntəzirin vəzifəsi müqəllid olmaqdır.

Peyğəmbər (s) dövrünün və Zühur dövrünün cahiliyyəti

Zühur ilə Peyğəmbər (s) dövrünün də bağlantısı var. Allahın Rəsulu (s) cahiliyyət ilə mübarizə aparırdı. Alimlər deyir ki, iki cür cahiliyyət var. Həzrət Peyğəmbər (s) birinci dalağa cahiliyyətlə mübarizə apardı və qalib gəldi. Birinci cahiliyyət dövrünün bütəli daşlardan idi. Zəmanə

çanı açıb kənara qoydu və ağ parça ilə Hüseyini (ə) bələdi. Sonra dedi: "Ey Fatimə! Al bu uşağı. Bu uşaq doqquz pak və məsum İmamların atasıdır. Onların doqquzuncusu Qaim (ə.f) olacaqdır".

Həzrət Rəsulallah (s) buyurur: "Həqiqətən möminlərin qəlbində Hüseyinə (ə) gizli bir məhəbbət vardır".

İslam Peyğəmbəri (s) digər yerdə buyurur: "Möminlərin qəlbində İmam Hüseyin (ə) qətlinə görə elə bir hərarət və istilik vardır ki, heç vaxt o hərarət soyumaz".

Diqqət etsək, dünyada illərdir qarşısının alınmasına baxmayaraq, insanlar Əba Əbdillaha (ə) əzadərliklərini şövqlə yaşadırlar. Bu əyyamı yaşatmaq insanların öz içərlərindən gəlir. Sovet dövründə müxtəlif "bayramlar" qeyd edilirdi. İndi bunları heç xatırlayan belə yoxdur. Belə qondarma məsələlər dəstəklənməyə, yaşansa - sıradan çıxır. Amma, Əba Əbdillaha (ə) əzadərliyi 70 il Sovetin ən ağır zamanlarında belə yaşanıb. Sibir görmüş, zindan görmüş, şəhadətə çatmış, bir neçə nəslə məhv olunmuş müsəlman məmləkəti bu əzadərliyi yaşadırdı. Bu, nədən qaynaqlanır? Daxilimizdə Əba Əbdillaha (ə) qətlinə görə olan hərarət və istilikdən qaynaqlanır. Bu əzadərliyin yaşadılması hər birimizin təbii halıdır. Bu, böyük bir nemətdir. Bu nemətin şükrünü etmək hər birimi-

Salam olsun, Hüseyinə!

Salam olsun, Əba Əbdillaha (ə) əziz, qəhrəman məsləkdaşlarına!

Salam olsun, Kərbəladə şücaət, mərdlik göstərən bütün əzizlərə, oradakı ailələrə, körpələrə!

Sahibi (ə.f) gələn zaman ikinci cahiliyyətlə mübarizə aparacaq. Bu cahiliyyətin bütəli var, amma daha daşdan, dəmirdən, taxtadan deyil. Bunlar, modern bütəldir. Zamana və məkana görə uyğunlaşmış bütəldir. Birinci dövrün cahiliyyəti çox zəif təşkilatlanmış və təsisatlanmışdı. O dövrün bütəli canlı deyildi. İkinci dövrün cahiliyyətinin bütəli isə canlıdır, təşkilatlanıblar, təsisatlanıblar və bu mənada Zühur dövrünün müsəlmanları da gərək bu dönəmə hazır olsunlar. Zamanın bütəli təşkilatlanıblar. Zamanın növbəti bütəli, növbəti stereotipləri var. Dinlə, inancla, mənəviyyətə bağlı dəyərlərin sıradan çıxarılması üçün ağla gələn və gəlməyən bütəli yaradılıb. Amma, Zəmanə Sahibinin (ə.f) dövründə bu ikinci növ cahiliyyət də sıradan çıxacaq. Allahdan istəyimiz budur ki, bizləri ikinci cahiliyyət dövrünün toruna düşməyə qoymasın.

Peyğəmbəri-Əkrəm (s) dövrünün bütperəstləri belli idi. Zamanın bütperəstləri modern bütələrə pərəstş edirlər, bunların toruna düşüblər və bunların ardınca gedirlər. Məhərrəm-Səfer əyyamının yaşadılmasının əsas mahiyyəti budur ki, bizlər ayılaq, özümüzü dərk edək, özümüzü bu məsələlərdə toparlayaq.

İmam Hüseyinə (ə) sevgi insanların fitrətindədir

Əba Əbdillaha (ə) bağlı bəzi incə buyuruşlara diqqət edək. Həzrət Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur: "Allahın Rəsulu (s) Hüseyinin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda Həzrətə (s) verdim. Allahın Rəsulu (s) sarı par-

zin vəzifəsidir. Əba Əbdillaha (ə) olan eşq, sevgi nemətinin əməli şükrü - əzadərlik məclislerini böyük şövqlə yaşatmaqdan keçir.

Gərək biz bu on günlüyü dəyərlərinə bələdçiliklə, əzadərliklə hallandırsaq nəzər salaq. Bu on günlükdə qurulan məclislərə qurtuluş, ayılma, həm mənəvi, həm fiziki baxımdan özümüzü toparlamaq fürsəti kimi baxaq. "Huseyn, Huseyn! (ə)" deyəndə hallarımız, vəziyyətlərimiz dəyişiklik gətirə biləcək bir şüar kimi yanaşaq. Bu məclislər Allahı xatırlama baxımından ən böyük məclislərdir. Rəbbimiz Qurani-Kərimdə buyurur: "Mənəni xatırlayın ki, sizə xatırlayım". Bu məclislər tam surətdə Allahı xatırlama məclisləridir. Çünki, bu məclislərdə ən kamil Allah bəndəsi - Əba Əbdillaha (ə) xatırlayırıq. Əba Əbdillaha (ə) fədakarlığını, Allah yolunda hər bir şeyindən keçməsinə, o hala necə çatmasını dərk etsək, Allaha bəndə olmaq halımız da əmələ gələr. Belə olan halda, Əba Əbdillaha (ə) məclislərində cəhd etdiyimiz hər nəfəs ibadətə çevrilir. Necə ki, namazda olan insan ne etdiyinin fərqində olsa, namazdan əvvəlki vəziyyəti ilə namazdan sonrakı vəziyyəti fərqlənər, eləcə də bu məclislərə, əzadərliklərə dərk ilə gələn insanın əvvəlki hali ilə sonrakı hali xeyli dəyişər. Belə insanın əzadərlik məclislərindən sonra təkamül olar. Əgər bu məclislərdə ne etdiyimizin fərqində olsaq, bu məclislərdən paklanmış, təmizlənməmiş halda çıxarıq.

Allahım, Əba Əbdillaha (ə) xatir bizlərə tövbəli hal nəsis et!
Allahım, bizlərə Qədir-Xum və Aşuradan dərs götürməq, həqiqi Zühur müntəziri olmaq ləyaqətini nəsis et!
Allahım, aqibətimizi Əba Əbdillaha (ə) layiq et! Amin!

Son günlər dünya mediasının ən çox müzakirə etdiyi xəbərlərdən biri heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin ağır xəstəliyə düşməsi xəbəridir. ABŞ-ın "New York Post" jurnalı Rusiya prezidenti Vladimir Putinlə bağlı sensasiyalı məlumat yayıb. ABŞ dörgüsü Putinin ağır xəstəlikdən əziyyət çəkdiyini, ona mədəalti vəzinin xərcəngi diaqnozu qoyulduğunu xəbər verib.



Vladimir Putin



Ugo Çaves

dən əməliyyat olunacağı deyilirdi.

Bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya qədər olub. Onların sırasında Braziliya lideri Dilma Ruzef, Argentina prezidenti Kristina Fernandez de Kirçner, Paraqway prezidenti Fernando Luqo da var. Yuxarıda da qeyd etdiyimiz kimi, Venesuelanın mərhum prezidenti Ugo Çaves dörd dəfə xərcəngdən əməliyyat edilmişdir.



Qazdan zəhərlənmələr nədən yaranır?

Eyyub Hüseynov: "Problem Azərbaycan qazının təzyiqi ilə İran sobalarının düz gəlməməsindədir"

Havalar soyuyan kimi qaz sobalarına olan tələbat da artır. Evləri elektrik qızdırıcıları ilə qızdırmaq vətəndaşların büdcəsinə uyğun olmadığından insanlar daha çox qazdan istifadə edirlər. Ancaq bir çox hallarda evlərin qızdırılması üçün istifadə edilən qaz sobalarının keyfiyyətsiz olduğu və bu səbəbdən də vətəndaşların həyatına təhlükələr yarandığı üzə çıxır. Paytaxtda satılan qaz sobalarının keyfiyyəti, qiyməti və hansı ölkələrdən gətirildiyini öyrənmək üçün 8-ci kilometr bazarına üz tutduq. Satışda İran, Türkiyə və MDB ölkələrindən gətirilmiş, həmçinin kустar üsulla hazırlanmış sobalar da vardı. Aidiyyəti qurumlar zaman-zaman bazarlarda, iri ticarət mərkəzlərində reydlər keçirib həmin sobaları satışdan çıxarsalar da, yenə də sexlərdə hazırlanmış və heç bir sertifikatı olmayan sobalara rast gəlinir. Satıcılarından öyrəndik ki, indi bazarlarda kустar üsulla hazırlanmış sobalarla yanaşı, xaricdən gətirilən müasir sobalar da satılır. Əhali isə xaricdən, əsasən də Türkiyə və İrandan gətirilən sobalara üstünlük verir. İllərdir ki, soba satışı ilə məşğul olduğumuz deyən Ələsgər Qurbanovun sözlərinə görə, bu vaxta qədər satdığı sobalardan hər hansısa bir şikayət olmayıb: "Qaz sobaları müxtəlif qiymətə satılır. Qiymət onun gətirilmə yerinə görə dəyişir. Deyirlər ki, guya qaz sızmaları sobaların ucbatından baş verir. Boş şeydir. Qazdan ölüm halları sobalara görə yox, insanların laqeydliyi ucbatından olur. Həm də sobalar düzgün quraşdırılır. Mənim gətirdiyim sobaların hamısının sertifikatı var".

Söhbətə qatılan digər satıcı Elgün isə alıcıların daha çox Türkiyə sobalarına üstünlük verdiyini dedi: "İnsanlarda belə bir fikir var ki, İran sobaları təhlükəlidir. Ancaq ele deyil. İrandan da bütün standartlara cavab verən çox gözəl sobalar gətirilir. Şəxsən mən illərdir evimdə İran sobası quraşdırıram və hələ ki bir ziyanını görməmişəm".

Bazarda digər soba satıcılarından gətirdikləri sobaların sertifikatı olub-olmadığını soruşduqda onların əksəriyyəti satıcı olduğunu, sobaları isə dükən sahibinin gətirdiyini dedilər. Bildirdilər ki, buna görə də sertifikatın olub-olmamasından xəbərsizdilər.

Metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında məişət avadanlıqlarının təmir edən usta Namiq Qasımov da deyir ki, hər şey qaz peçinin düzgün quraşdırılmasından asılıdır: "Hər şey quraşdırmadan və istifadə qaydalarına əməl olunmasından asılıdır. Neçə illərdir evlərdə qaz sobaları quraşdırmaqla məşğulam. Dəqiq bilirm ki, xarici sobalar çox keyfiyyətlidir, onlar qaz buraxa bilməz. Heç əldə qayırma sobalar da qorxulu deyil. Sadəcə, o evlərdə zəhərlənmə olur ki, orada ya sobanın özü, ya da borular düzgün quraşdırılmayıb. Qaz sobası yanan otaq tam qapadılmamalıdır. Əks halda, qaz içəri daxil olmaqla zəhərlənmə təhlükəsi yaradar".

Bəzi ekspertlərin fikrincə isə dəm qazından baş verən zəhərlənmələrin əsas səbəblərindən biri məhz sobalardır. Keyfiyyətsiz sobalar dəm qazının otaqda qalmasına səbəb olur ki, bu da zəhərlənmələri artırır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə problemin sobalarda yox, Azərbaycan qazında olduğunu deyir: "İran və ya digər ölkələrdən gətirilən sobaların heç birində problem yoxdur. Problem Azərbaycan qazının təzyiqi ilə İran sobalarının düz gəlməməsindədir. Azərbaycanda satılan sobalar normal standartlara uyğun olaraq hazırlanır. Lakin bu sobalar Azərbaycana gətirildikdən sonra insanlar ona müdaxilə edirlər. Bu müdaxiləni də ustalar və qaz işçiləri edir. Nəticədə də problemlər yaranır və bunu da atırlar sobaların üstünə".

□ Günel MANAFLI
Foto müəllifindir

Xərcəng prezidentləri sevir, ya...?

Sağalmaz xəstəliklərə düşər olan dövlət başçıları və onların həyat hekayəsi...



Ronald Reyqan



Voytsiz Yaruselski

dəfə cərrahiyyə əməliyyatı keçirsə də, ölümdən qaça bilmədi.

Amma U.Çavesin xəstəlik xəbəri ilk gündən etibarən mediadan və ictimaiyyətdən gizlədilməyib. Onun müalicəsi ilə bağlı mediaya təfərrüatı olmasa da, məlumatlar çatdırılıb. Müalicə dönməndə isə Qərb mətbuatında onun ölümü ilə bağlı dezinformasiyalar geniş yer tutub.

Sərkisyanın xəstəliyi səfiri işsiz qoydu

2014-cü ilin fevralında Ermənistan prezidenti Serj Sərkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi ciddi müzakirələrə səbəb olub.

Qalmaql Serj Sərkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın chosun.com saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sərkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.

Əslində ciddi-cəhdle gizlədilen məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olub. Lakin Serj Sərkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sərkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqrən Sərkisyanın qardaşı olması da ona yardım edə bilməyib. Serj Sərkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin reis mü-

avini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.

Tarixin tozlu qatlarında qalan daha bir xəstəlik xəbəri isə 1985-1989-u illərdə ABŞ prezidenti olmuş Ronald Reyqana aiddir. Prezident olduğu dönmədə onda əlqeymer xəstəliyinin əlamətləri olub. Bu barədə "Atamın 100 yaş var" adlı kitabda onun oğlu Ron Reyqan yazıb. Xəstəliyin ilk əlamətləri 1984-cü ildə seçki debatları zamanı müşahidə edilib. Opponent Volter Mondeyllə debat zamanı Reyqan bəzi adları və faktları yaddan çıxarıb.

Amma xəstəliklə bağlı dəqiq diaqnoz 1994-cü ildə qoyulub. Həmin vaxt o, artıq prezidentlik müddətini başa vurmuşdu. Ronald Reyqan 93 yaşında, məhz bu xəstəlik nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, əlqeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.

Xərcəng prezidentləri "sevir"

Bu günə kimi xərcəng xəstəliyinə düşər olan prezidentlər də az deyil. Araşdırma göstərir ki, məlum xəstəlikdən əziyyət çəkən prezidentlər daha çox Cənubi Amerika ölkələrinin liderləridir. Bir-birinin ardınca amansız xəstəliyə tutulan prezidentlər bunun səbəbini müxtəlif cür izah etməyə çalışırlar.

Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzində olan xərcəngdən əziyyət çəkdiyi məlum olub. 61 yaşlı prezidentin məhz bu xəstəlik-

yə edilmişdir, sağalmaz xəstəlik onun ölümünə səbəb oldu.

Braziliyanın keçmiş prezidenti Luis İnasio Lula da Silva da xərcənglə mübarizə aparan prezidentlərdəndir. Braziliyanın indiki prezidenti Dilma Ruzef də şiş xəstəliyinin daşıyıcılarındandır. O, 2009-cu ildə xərcəngə yoluxub.

Argentina prezidenti Kristina Fernandez de Kirçner bu xəstəlikdən əməliyyat olunub.

Paraqway prezidenti Fernando Luqo 2010-cu ildə xərcəng olduğunu bilib və hazırda müalicə olunur.

Xərcəngə yoluxan liderlər arasında digər qitənin prezidentləri də var. Polşanın keçmiş prezidenti Voytsiz Yaruselski xərcəng xəstəliyinə tutulub. Xəstəlik Polşanın sonuncu kommunist lideri, 87 yaşlı Yaruselskiyə Varşavadakı hərbi hospitalda müayinə zamanı aşkar olunub.

Misirin devrilmiş diktator prezident Hüsni Mübarək də müayinə zamanı xərcəng xəstəsi olduğu üzə çıxıb. Ona "V dərəcəli xərcəng" diaqnozu qoyub.

2011-ci ildə Türkiyənin o zamankı baş naziri Ərdoğanın da xəstəliyi medianın əsas mövzularından biri oldu. Baş nazir həmin vaxt laparoskopik əməliyyat keçirdi. Media əməliyyatın onun öd kisəsində aparıldığını yazdı. Daha bir ehtimal isə onun kolin xərcəngi olması idi.

Xəstəliyi ilə barışmadı və... biabır oldu

Bu ilin martında Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon Barrankilya şəhərində tərəfdarları qarşısında çıxış edərkən şalvarını batırıb. Bu hadisə barədə "Daily Mail" qəzeti məlumat və videokadrlar yayıb. Bildirilir ki, bu olaydan sonra nəzərlər xərcəng xəstəliyindən əziyyət çəkən və əməliyyat keçirən prezidentin səhətinə yönəlib. 2012-ci ildə Kolumbiya prezidentində xərcəng xəstəliyi aşkarlanıb və həmin il o, əməliyyat olunub. Kalderon bildirib ki, bədxassəli şiş metastaz verməyib. Həkimlər prezidentin tam sağalmağa ehtimalını 97 faiz qiymətləndiriblər.

Azərbaycan təcrübəsinə gəldikdə isə prezidentlərin xəstəliyi ilə bağlı faktlar bizim tarixdən də yan keçməyib. Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev uzun sürən xəstəlikdən sonra dünyalarını dəyişiblər. Amma hər iki halda ictimaiyyət bununla bağlı məhdud olsa da, məlumatlandırılıb.

□ Sevinc TELMANQIZI

Müəllif Riçard Conson qeyd edir: "Belə bir şeyə gəzir ki, Vladimir Putinin Ukraynaya müdaxiləsinin arxasında onun xərcəng xəstəliyinə tutulması dayanır.

Belarus və Polşadakı məlumatlı mənbələr artıq bir neçə aydır ki, Rusiyanın güclü adamının (Putinin) onurğa beynində xərcəng olması barədə xəbərlər yayırlar. Ancaq mənim etibarlı mənbələrim bildirir ki, onun xəstəliyi mədəalti vəzinin xərcəngidir. Gələcək digər xəbərlərə əsasən, Putini Almaniyadan olan 84 yaşlı bir həkim müalicə edir. Həmin həkimlə Putin hələ o, DTK-da işlədiyi zaman Drezdendə tanış olublar. Müalicə həkimi stertoidlər də daxil olmaqla, müxtəlif növ prosedurlardan istifadəyə baş vurub. Elə məhz həmin dərmanların təsirinə görə ki, hərdən Putinin üzündə şişkinlik açıq şəkildə müşahidə olunur".

Böyük Britaniyanın veteran kəşfiyyatçısı Krispin Blek deyir ki, Putinin xərcəngə tutulması şayiəsi yenidən güclənmiş şəkildə gündəmə qayıdıb.

Amma Putinin mətbuat katibi Dmitri Peskov bəzi xarici KİV-lərin Rusiya prezidentinin ağır xəstə olması barədə yaydığı məlumatı təkzib edib.

Bununla belə, mövzu hələ də gündəmdədir və aktuallığını saxlayır. Birincisi, ona görə ki, xəbər yetərincə nüfuzlu nəşrdə dərc edilib. İkincisi isə prezidentlərlə bağlı bu sənədlər hər zaman gündəmdə olub. Onların xəstəliyi, geyimi, yeməyi, ailə münasibətləri, sevgi macəraları....

4 dəfə əməliyyat, uzun sürən xəstəlik və ölüm...

Bunları nəzərə alan "Yeni Müsavat" bu günə qədər xəstə olunan, barəsində xəstəlik xəbəri çıxan, müalicə olunan, eləcə də xəstəlikdən dünyasını dəyişən prezidentlərin siyahısını və hekayəsini təqdim edir.

2013-cü ilin 6 martında Venesuela prezidenti Ugo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. Martin 5-də öncə Ugo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasda Ugo Çavesin xələfi Maduro sədrlik edib. Ugo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərcəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar edilib. Əməliyyatdan sonra 2 ay o, Havana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə qəfil Karakasdakı hərbi hospitala köçürülüb. 2011-ci ildə xərcəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves 4



MUSAVAT

Son səhifə

N 268 (5977) 31 oktyabr 2014



Bu uşaq nə acır, nə susayır

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir uşaq yaşadığı xəstəliklə hamının diqqətini çəkməkdədir.

ABŞ-in Lova ştatında yaşayan Lendon Cons adlı bir uşaq yaxalandığı xəstəlik ucbatından aclıq və susuzluq hisslərindən məhrum olub.

Ailəsi 12 yaşlı oğullarının ötən il oktyabrın 14-dən etibarən gün boyu aclıq və susuzluq hiss etmədiyini bildirib.

Sol ağciyərinə meydana gələn infeksiyon xəstəlikdən sonra özünü narahat edən uşağı həkimə aparıblar. Lakin həkimlər onun xəstəliyi haqqında ətraflı açıqlama vermirlər.

Uşağın xəstəliyinin nə olmasını aydınlaşdırmaq üçün Milli Tibb İnstitutundan müəyyən testlərin aparılması olduğu açıqlanıb.



900 min dollarlıq qaraj satıldı

Londonda dünyanın ən bahalı qarajı satılıb. Bu barədə len-ta.ru saytı xəbər verib. Qarajın qiyməti nə az, nə çox 500 min funt (900 min dollar) olub. Onu iki həftə öncə satışa çıxarıblar. Qarajın uzunluğu 3.35, eni 2.13 metr olub. Bu, orta ölçülü bir maşının içəridə yerləşdirilməsi üçün kifayət edib. Ekspertlər iddia edirlər ki, qarajın satış qiyməti dəyərindən iki dəfə artıq olub. Qəzet yazır ki, qaraj 130 kvadrat metrlik sahəsi ilə birgə satılıb. Tezliklə oradakı bütün binaları söksələr də, həmin sahə boş qalacaq. Qaraj sahibi orda özü üçün ev də tikə bilər.

Komada olan insanla danışa biliblər

Kanadalı neyrobioloqlar komada olan insanla ünsiyyət qura biliblər. Rusiya mətbuatının xəbərinə görə, Ontario İnstitutunun alimləri 12 il bundan əvvəl koma vəziyyətinə düşmüş 29 yaşlı Skott Rautlinin beynini ən kiçik impulsları belə təyin edə biləcək yeni skanerlərlə müayinə ediblər. Bu zaman xəstəyə ən adi, "tennis oynaya bilərsiniz?", hə - yox cavabı alına biləcək elementar suallar verilib. Nəticədə onun "hə" və ya "yox" cavabı verməsindən asılı olaraq, impulsların da müxtəlif olduğu üzə çıxıb. Bununla da xəstənin əqli fəaliyyətinin aktiv olduğu sübut edilib. Beləliklə, alimlər bundan sonra vegetativ vəziyyətdə olan insanla əlaqə qurmaq imkanı əldə ediblər.



Döyülən uşaqda astma, xərçəng və ürək xəstəliyi yaranır

Əgər uşaq döyülərsə, gələcəkdə onda xərçəng, ürək və astma xəstəliklərinin inkişaf edəcəyi istisna edilmir. Böyük Britaniyanın Plimut Universitetinin bir qrup alimi bu fikirdədir.

AzərTAc xəbər verir ki, ekspertlərin fikrincə, fiziki təsir və ya qışqırmaq nəticəsində yaranan güclü stress uşağı xəstəliklə meylli edə bilər. Həmçinin, uşaqılıqda fiziki və ya seksual zorakılığa məruz qalmağın xroniki xəstəliklərə səbəb olduğunu güman etməyə əsas vardır.

Ekspertlər Səudiyyə Ərəbistanında sağlamlığından şikayəti olmayan 250 nəfər yaşlı şəxs arasında sorğu aparıblar. Alimlər onların uşaqılıq illəri ilə maraqlanıblar. Habelə 150 ürək, 150 xərçəng və 150 astma xəstəsi arasında da sorğu aparılıb.

Tədqiqatçılar könüllülərin uşaq yaşlarında nə qədər tez-tez döyülmələri və ya təhqir olunmaları ilə maraqlanıb. Məlum olub ki, xərçəng xəstəsi olan şəxs uşaqılıqda 70 faiz daha çox zorakılığa məruz qalıb. Ürək xəstəlikləri bu ehtimalın 30 faiz artımına, astma isə 60 faiz uyğun gəlib. Universitetin psixologiya məktəbinin professoru Maykl Hiland əmindir ki, gənc yaşda alınan belə mənəvi zədələr insanın həyatında həmişəlik iz qoyur.

Beləliklə, tədqiqat döyməyin tərbiyə üsulu kimi işə yaramadığını göstərib.



Artıq ər-arvadlar bir-birinə "gecən xeyrə qalsın" demir

Amerikada bir internet saytı 2 min nəfər arasında maraqlı bir sorğu keçirib. Bu, insanların yuxuya getməzdən əvvəl həyat yoldaşlarına münasibətini göstərir. 100 cütlükdən 80-i artıq yatmamışdan qabaq "gecən xeyrə" öpüşündən "istifadə etmir". 90 faiz isə "səni sevirəm" sözünü çoxdan ixtisar edib. 100 cütlükdən 25-i isə həyat yoldaşının yatmadan əvvəl ona toxunmasına nifrət etdiyini deyib. Böyük əksəriyyət artıq "gecən xeyrə" sözünü də ixtisar edib. Onların fikrincə, bu, gərəksizdir və özündə yaxınlığa çağırışı ehtiva edir. Rəyi soruşulanlar arasında evli cütlüklər (vətəndaş yox, rəsmi nikahda olanlar) üstünlük təşkil edib. Sorğunun nəticələrini təhlil edən amerikalı psixoloqlar müəyyən ediblər ki, artıq insanların bir-birinə dözümlü qalmayıb. Onlar hətta nəzakət xatirinə bəzi sözləri demək, etiket qaydalarına riayət etmək istəmir.



QOÇ - Ailə üzvlərinizlə müəyyən anlaşılmaqlarınız gözənlir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, nicat tapasınız.



BUGA - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.



ƏKİZLƏR - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.



XƏRÇƏNG - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baş tutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.



ŞİR - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.



QIZ - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədlərinizə naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.



TƏRƏZİ - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. Danışılarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.



ƏQRƏB - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir. Mistikaya qapılmayın.



OXATAN - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyarətçılara getmək düşərlidir.



OĞLAQ - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmayın, uzaq yola çıxmağa isə lüzum yoxdur. Özünüzdə gərginliyə salmayın, qazanma imkanı var.



SUTÖKƏN - Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, axşam saatlarına qədər Ay bürcünüzdə olacaq.



BALILAR - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzmeməlidir. Əgər bu vəzifəni icra etməkdə təرددüdüünüz varsa, dost-ta tanışlarınızın məsləhətlərindən bəhrələnin. İndi sizə qətiyyət lazımdır.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Qadına söz atanlar cəzalanır

Brüsseldə qadınlara söz atan, fit çalan və ya paltarı ilə əlaqədar hörmətdən salan sözlər söyləyənlərin işi ağırdır. "Euro-news" televiziyaşının xəbərinə görə, Avropada qadınlara qarşı artan söz təcavüzləri ölkələri hərəkətə keçirib. Brüsseldə qüvvəyə minən qanunla qadınlara şifahi sözlə təcavüz edənlər pul cəzasına məruz qalacaq. Xatırladaq ki, daha öncə Brüsseldə küçədə məruz qaldığı söz təcavüzündən bezən bir tələbə, diplom işi üçün bu təcavüzləri gizli kamera ilə çəkmiş, daha sonra virtual aləmdə yayıqdandan sonra film ölkədə böyük əks-səda yaratmışdı.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rəuf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYYAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisənziya N: B 114

SAYI: 5.600

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.